

D I Q Q Ė T !

SƏS QAZETİNDƏN NOVBƏTİ YENİLİK!

Səs qəzeti artıq Azərbaycanda ilk dəfə olaraq Video qəzet formatında nəşrə başladı.

Video xəbəri izləmək üçün telefonunuzun kamerasına daxil olub QR kodunu telefonunuza oxuduraq ekrana gələn linkə daxil olna.

QEYD: Android telefonlar üçün QR Code Reader skine programını telefonunuza yükləyərək videolara daxil ola bilərsiniz.



"Səs" qəzeti mənim üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 158 (6121) 10 sentyabr 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib



Bax 2

AŞPA-da Azərbaycandan Türkiyəyə dəstək

Bax 3

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf edir. Bu münasibətlərin yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.



Daxili turizmdə aktivlik müşahidə olunur



Sentyabrın 8-dən arasında gediş-geliş bərpa olunduğundan daxili turizmde dirçelme müşahidə edilir. Dövlət Turizm Agentliyindən bildirildi ki, nəzəreçarpacaq fealiyyət bu həftədən hiss olunmağa başlayıb. Turizm eksperti də təsdiq etdi ki, pandemiya dövründə karantin məkanları kimi...

Bax 4

Bir qrup jurnalist icazəsiz aksiyada təxribat törətməyə cəhd göstərdi

Məlum olduğu kimi, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqubunun cinayət işi ilə bağlı məhkəmənin çıxardığı hökmündən sonra, sentyabrın 9-da Bakının mərkəzi küçələrində icazəsiz aksiyanın qarşısı alındı, iştirakçılar hüquq-mühafizə əməkdaşlarının səyi nəticəsində ərazidən uzaqlaşdırıldı...

Bax 5

Bu uşaqların təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Valideynlərini itirmiş və valideyn himayesindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığı götürüldükdə də saxlanacaq...



Bax 10

Əli Kərimli ilə Nikol Paşinyan arasında heç bir fərgi yoxdur

Rus yazıçısı İvan Krilovun "qəhrəmanları" yəni ortada: AXCP sədri Əli Kərimli ilə Ermenistanın baş naziri Nikol Paşinyanı deyirəm. Bu, ne semimiyyət? Taktiki gedışlərdə müəyyən yanlışlıqlar ola bilər, lakin strategiya qüsursuz olmalıdır. Bəzən isə ister taktiki gedışlərdə, isterse də strategiya seçimində yanlışlıqlara yol verilir....

Bax 14



"Türkiyə Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır"



Bax 14

Ermənistən populist xarici siyaseti regional mührəbəyə çağırışdır



Bax 5

Messi komanda ilə məşqlərə qoşuldu



Bax 16

Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

Rahat hərəkət üçün keçidde beynəlxalq standartlar nəzəre alınmaqla panduslar quraşdırılıb. Pandusların mailliliyi 8 dərəcəyə bərabərdir.

Qeyd edək ki, bu piyada keçidin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

AZÖRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzəre alınıb. Keçid Prezident İlham Əliyevin imzalandığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri bərədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.



Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi siyasetin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 15 iyul tarixli 995 nömrəli Fermanının işgə edilməsi barədə Ferman imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AŞPA-da Azərbaycandan Türkiyəyə dəstək

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf edir. Bu münasibətlərin yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.

Azərbaycan və Türkiyə bir-biri-ni beynəlxalq səviyyədə hər zaman dəstekleyib və dəstekləyəcək. Bunun ən parlaq nümunələrindən biri altı il əvvəl Praqada

dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən sammitdə baş vermişdi. Ermenistanın o vaxtkı prezidenti Serj Sarkisyan orada fürsətdən istifadə edərək Türkiyəyə hücum edən zaman Azərbaycan Prezidenti İlham Əliyev deymişdi: "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndəleri yoxdur, ancaq mən buradayam...".

Bu fikirləri AZERTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib ki, qardaş ölkələrimiz hər zaman bir olub və olacaq. Eyni prinsip əsasında AŞPA-da "Zeytun budağı" əməliyyatı zamanı Türkiyəyə qarşı çıxan-



lara cavab olaraq Azərbaycan Türkiyənin yanında oldu və yüksək tribunalardan qardaş ölkəyə dəstək verdi. Azərbaycan Türkiyəni, həmçinin "Barış bulağı" əməliyyatında da dəstəklədi.

"Azərbaycan ilə Türkiyə hər zaman bir-birinin yanındadır. Lazım olan anda, lazımı yerde bir-birimizə dəstək verib, istər hərbi mövzu-

da və ya xarici siyasetdə də bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Elə dünən, sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin onlayn iclası zamanı Tovuz hadisələri müzakirə olunanda Türkiyə yenə də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın yanında olduğunu bildirdi.

Ölkələrimiz arasında qardaş əlaqələri son dövrde daha da yüksək səviyyədə inkişaf etməkdədir. Mühüm bir nümunəni qeyd edim.

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqələdə və selahiyətli şefini qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxundu, Türkiyənin Azərbaycana təkcə dost və tərəfdəş deyil,

həm də qardaş ölkə olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bütün məsələlərde Türkiyənin yanında olacağını bildirdi. Bu bayanat tezliklə öz əksini tapdı. Belə ki, sentyabrın 8-de AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin onlayn iclasında Milli Məclisin deputatları Şərqi Aralıq dənizi regionunda baş verən gərginlik mövzusunda Azərbaycanın qardaş Türkiyəyə tam dəstəyini ifade etdi", - deyə Səməd Seyidov bildirib.

Qeyd edək ki, Siyasi işlər və demokratiya komitəsinin onlayn iclasında ölkəmizin Türkiyəyə dəstəyini AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Asim Mollazadə və Tural Gəncəliyev bildiriblər.

Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb



Cari ilin 9 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqələdə və selahiyətli səfiri Augusto Massarini qəbul edib. Nazir Ceyhun Bayramov ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, iki ölkənin rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdəşliq haqqında birgə beyannamələrin bunun bariz nümunəsi olduğunu bildirib. Ölkələrimiz arasında ali səviyyədə qarşılıqlı əlaqələrin həyata keçirilməsinin münasibətlərin dənaha da möhkəmənmesinə ciddi töhfə verdiyi qeyd olunub, bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu ilin fevral ayında İtaliyaya dövlət sefərinin yüksək əhəmiyyəti vurğulanıb.


Səfir Augusto Massarini öz növbəsində ölkələrimiz arasında yüksək səviyyəli strateji əlaqələrin bir çox sahələrde uğurla inkişaf etdirildiyini qeyd edib. Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkənin nümayiş etdiridiyi hərəkəlik və qarşılıqlı yardımın Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğu məmənnunluqla qeyd edilib. Nazir Ceyhun Bayramov Ermenistanın Azərbaycana qarşı təcavüzkar siyaseti, iki ölkənin sərhədində Azərbaycanın Tovuz rayonu istiqamətində Ermenistan silahlı qüvvələri tə-

rəfindən son təxbəti, Ermənistanın siyasi-hərbi rəhbəliyinin bölgədə gerginliyi artırmaq məqsədi güden fealiyyət və bayanatları, eləcə də Azərbaycanın münəaqışənin həlli üzrə məlum mövqeyi barədə qarşı tərəfi məlumatlaşdırır. İşğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan tərəfəne tarazlı yanaşma nümayiş etdirilməsinin qəbul edilməz olduğu, uzun illər ərzində müşahide olunan bu kimi yanaşmanın

Ermənistanın işğalçı siyasetinə son qoyması və bu xüsusda konkret addımlar atmaqdan boyun qaçırması üçün əsas təşkil etdiyi vurğulanıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəaqışəsinin həlli ilə bağlı İtaliyanın nümayiş etdirildiyi prinsipial mövqeyi ilə əlaqədar səfir Augusto Massarini şəhərə minnətdarlığını bildirib. Görüşdə, habelə qarşılıqlı məraq doğuran digər məsələlər müzakirə edilib.

Ziya Zakir Acar: "Ermənistan məskunlaşdırma adı ilə bölgəyə terrorçu dəstələr toplayır"



Tarixin bütün dövründə terror və müteşəkkil cinayətkarlıq insanlıq üçün ən böyük təhlükə və problemlər yaranan fealiyyət növləri olub. Təessüf ki, Türkiye və Azərbaycan da hər zaman bu problemlərlə üz-üzə qalıb. Saxta "ermeni məsəlesi"ndən yaranan bütün məqamlar, o cümlədən Dağlıq Qarabağın işğalı və bu torpaqlarda qanunsuz məskunlaşdırma cəhdiləri məqsədli şəkildə həyata keçirilən cinayət növləridir. Bu fikri AZERTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, saxta "ermeni məsəlesi" üzrə tədqiqatçı Ziya Zakir Acar bildirib.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasetinin ayrı-ayrı mərhələlərində danişan tədqiqatçı deyib: "Keçmiş sovetlər birliyinin süqutu ərefəsində Ermənistan-daki azərbaycanlıların bu ölkədəki dədə-baba yurdlarından deportasiya edilməsi beynəlxalq hüquqa təhdid olduğu kimi, Azərbaycanın işğal altında torpaqlarında qanunsuz məskunlaşdırma cəhdilərini məqsədli şəkildə həyata keçirilən cinayət növləridir. Stalinin dövründə 1988-ci ildə həyata keçirilən deportasiyalar neticesində Ermenistanda azərbaycanlıların boş qalan evlərinə kimlər yerləşdirildi? Xaricdən, əsasən də ərebdən gətirilən ermənilər. Livandı məlum partlayışı bəhane edərək bu ölkədəki ermənilərin bir vədə Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirmək cəhdilərini qanunsuz məskunlaşdırma məqsədli heç də yalnız qanunsuz məskunlaşdırma ilə başa çatdır. İşğalçı dövlət bu ad altında terrorçuları, ucuz döyüşü qüvvəti bölgəyə toplamaq niyyəti güdür.

Zahid Oruc: "Əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən Əfv Komissiyasının yeni tərkibinə daxil edilən Sosial Tədqiqatlar Mərkəzinin idarə Heyətinin sədri, millət vəkili Zahid Oruc göstərilən etimada görə dövlət rəhbərinə təşəkkür edib.

SİA xəbər verir ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc ölkədə formalasən bu institutun cəmiyyətdə böyük etimada malik olduğunu bildirib.

"Azərbaycanda daxili hərbi-silahlı qüvvələrin tərkisindən sonra Heydər Əliyev 1996-cı ildə sabitliyin və təhlükəsizliyin geridönəməz xarakterini nəzərə alıb cəmiyyətə humanizm, barış və dialoqun əsasında dayanan, müxtəlif hakimiyət təmsilçilərindən təşkil olunmaqla demokratik və bərabər hüquqla fəaliyyət göstərən, hüquqi sistemi təkmileşdirməyə xidmət edən, ən başlıcası, dövlətin ədalətinə güvəncə yaranan bir qurumu təsis etdi. Prezident İlham Əliyev də son derəcə mürəkkəb regional və beynəlxalq şəraitdə şəraitdə millətinə rəhbərlik edərkən bir tərəfdən strateji iqtaidi-siyasi qərarlarla sabitliyi və əminlilik təmin etdi, digər yandan həmrəyliyi, birləyi möhkəmləndirən konkret tədbirlər həyata keçirdi. 4 amnistiya aktı, 33 əfv qərarı sübut etdi ki, prezident ölkəmizdə cənayət və cəza siyasetinə münasibətdə qanunçuluğu ön yərə qoymaqla yanaşı, ictimai münasibətlərin qarşılıqlı inama, etimada səyəkənməsinə çalışır, hər bir vətəndaşa xüsusi diqqət göstərir. Son illər məhkəmə sisteminə təsir etdi, əmək məsələlərini əsasən də ərebdən gətirilən ermənilər. Livandı məlum partlayışı bəhane edərək bu ölkədəki ermənilərin bir vədə Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirmək cəhdilərini qanunsuz məskunlaşdırma məqsədli heç də yalnız qanunsuz məskunlaşdırma ilə başa çatdır. İşğalçı dövlət bu ad altında terrorçuları, ucuz döyüşü qüvvəti bölgəyə toplamaq niyyəti güdür.

quq sisteminde dekriminallaşdırma və cənayət qanunvericiliyində köklü dəyişikliklərin aparılması bir tərəfdən cəmiyyətdə gedən yenileşmənin nəticəsidir, digər tərəfdən müasir Qərb dövlətlərində olduğu kimi azadlıqdan məhrumetmə qərarlarının müxtəlif alternativ sanksiyalarla evez edilməsindən irəli gəli", - deyə o bildirib.

O deyib ki, Birinci vitse-prezident Mehriban Əliyeva əfv və amnistiya hərəkatının əsas təşəbbüskarlarından, bir sıra hallarda onu qanunvericilik qaydasında gerçəkləşdirən müəlliflərindən biri kimi çıxış edir: "Təsadüfi deyil ki, on minlərlə insanın ümidi dolu məktubları, bağışlanması müraciətləri məhz Mehriban xanıma ünvanlanır. Xatırla da ki, 2019-cu ildə beynəlxalq təşkilatların, eləcə də daxildə müxtəlif siyasi və ictimai qurumların yüksək qiymətləndirdiyi məlum humanist aktın qəbul olunması ölkəmizdə gedən islahatlar və yeniləşmə kursunun tərkib hissəsi kimi qiymətləndirilmişdi, eləcə də bu sahədə dövlət, partiyalar, ictimai institutlar və cəmiyyət arasında konsensusun tapılmasının mümkünülüyü özünü göstərmişdi".

Millet vəkili deyib ki, indi Komissiyanın yeni tərkibinin formalasən onu deməyə əsas verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tapşırığı ilə mart və may aylarında müvafiq olaraq hazırlanmış əfv qərarına dair işlərin araşdırılmaları Katiblikdə müvafiq prosedurlar əsasında başa çatacaq və Komissiyanın müzakirəsinə çıxarılaçaq: "Qeyd etməliyik ki, pandemiya dövründə dövlətin humanist qərarları ölkə başçısının göstərişi ilə birbaşa penitensiar sistem və məhkəmə organlarının əli ilə həyata keçirildi və ümumilikdə 400-dən artıq şəxslər şamil olundu. İndi Komissiya razılaşdırılmış işlər dair müvafiq siyahıları müəyyən vaxt çərçivəsində dövlət başçısına və hörmətli Mehriban xanıma təqdim edəcəkdir. Əlbəttə, hər zaman olduğu kimi cənab Prezidentin veriləcək qərarların əhatə dairəsi və prinsiplərinə dair göstərişi hər bir Komissiya üzvü üçün xüsusi önem daşıyır. Ona görə də Əfv sərəncamı üçün bütün həzırlıqlar görülməkdədir". Məlumat üçün bildirək ki, ölkə rəhbərinin humanist addımları nəticəsində son 16 ildə 8 minədək mehbus əfv edilib.

“Türkiyə Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır”

“Türkiyə Azərbaycan media platformasının yaradılması olduqca strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb. Məsələ ondadır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır.

Hazırda qloballaşan dünyada integrasiyanı ve maraqları təmin edən əsas platformalardan biri kimi informasiya platforması çıxış edir. Belə olan halda qlobal informasiya məkanında daha böyük

və daha effektiv platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik iki qardaş ölkənin vahid media platforması, həm de hər iki medianın tarixən ənənəvi olaraq güclü olduğu platformalarda da onları güclü edəcək və integrasiyasını sürtəndənəcək”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetiñin baş redaktoru, politoloq Hikmet Bəbəoğlu deyib.

O, bildirib ki, məsələn Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər: “Türkiyə mediası isə ingilis və fransız dilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə getirilməsini təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi hadisəsi deyil medianın timsalında daha üstün yumşaq gücü sahib



olmaq deməkdir. Yeni Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyevin haqqı olaraq dediyi kimi, televiziyyadan kino sektorundak bütün sahələr üzrə birge layihelərin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya

sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə de əhəmiyyətli rol olacaq”.

Politoloq qeyd ki, ancaq bu da məsələnin hamısı deyil: “Çünki Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni tərefdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin de mediadı qoşula bilər. Eyni zamanda, ortaç maraqları olan digər dövlətlər, Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr de bu platformada tərefdaşlıq edə bilərlər. Ancaq bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir. Çünki ortaç media platformasının yaradılması bunu zərur edir. Bunlardan biri ortaç türk dilinin sürətli formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında

tercümə edilərək verilməsi doğru deyil”.

H.Babaoğlu vurğulayıb ki, eləcə də, Türkiyədə Azərbaycan filmlərinin yayılmasına və bu tərcüməsiz, uzaqbaşı altyazı uyğunlaşdırılması ilə verilməsinə nail olmaq lazımdır: “Beləliklə, ortaç media platformasının ortaç dili də formalasın ki, ortaç məqsədlərimiz dəha sürətli və dəha effektiv şəkildə reallaşmasını təmin etsin. Əger buna nail ola bilsek, inanın ki, qısa müddətə dil, içtimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi texniki tərəqqi və s. kimi sahələrdə elə perspektivlər yaranacaq ki, bunlar, sözün əsl mənasında, bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də, Türkiye Azərbaycan Media Platformasının yaradılmasını yalnız alqışlamaq olar”.

Aysel Məmmədova

Daxili turizmdə aktivlik müşahidə olunur



Rayonlara yollar açıldı, bəs yenidən bağlanması entitlementi var mı?

Avqust ayının 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bezi məhdudiyyətlər aradan qaldırılıb və yumasılmalar təmin edilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gelişlər əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb şəhərlərarası və rayonlararası sərnişinləşmə istisna olmaqla yumasılma tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Gözənlənilən növbəti nüans isə metroların fəaliyyətinin nə vaxt bərpa olunmasıdır. “Bakı Metropoliteninin” metbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki metroda sərnişinləşmə fəaliyyəti hələlik sentyabrın 15-ə qədər dayandırılıb.

Ölkədə rayon üzrə gediş gəlinşin bərpa olunması təksti sürücülərinin de sevindirir. Onlar aylardır bu xəbəri gözlədiklərini söyləyirlər. Bakı qeydiyatında olub sevdiklərindən ayrı düşən rayon sakinləri bu günü bayram kimi qeyd etdiklərini deyirlər.

Mövcud sanitər-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmek üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalarla əməl etməyə çağırırıq.

Siyasi ekspertin Lukaşenko haqqında söylədikləri təsdiqini tapdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mediasına müsahibəsində bir müdəttə əvvəl iqamətgahında avtomatla görünməsinin səbəbini açıqlayıb. Dövlət başçısı “ürayının səsi” ilə bunu etdiyini bildirib: “Qəlbimin səsi idi. Bəlkə də daha az cuşa gəlsəydim, bunu etməzdəm. Lakin bu qəlbin səsi ilə heç yerə getməyəcəyimi, Belarusu heç kimə verməyəcəyimi göstərdim. Bunu həm dəstəkçilərimə, həm də rəqiblərimə nümayış etdirdim”.

Lukaşenko həmçinin də əlində silah tutmuş vəziyyətdə öz fotolarını paylaşması heç də təsadüfi deyil. Bu bilərkəndə müeyyən dairələrə verilmiş mesajdır. Lukaşenko konkret olaraq “Məxməri inqilab”lar seriyasını Belarusiyada gerçekləşdirən, həmin plana xidmət edən və həmin planın arxasında dayanan qüvvələrə silahlı formada şəkli ilə “Mən “Məxməri inqilab”a yol verməyəcəyəm” demək istəyib. Çünkü “Məxməri inqilab”a yol verilməsə, bu yalnız silahlı inqilab olmalıdır. Belarus prezidenti silahlı inqilaba və yaxud da silahlı qarşışdırma metoduna gəçəcəyini açıq-aşkar nümayış etdirir.

Xatırladaq ki, daha əvvəl məsələ ilə bağlı “Rəsurs” Analistik İformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev SİA-ya açıqlamasında fikirlərini bu cür ifadə etmişdi və söylədikləri de öz təsdiqini tapıb: “Belarus Prezidenti Aleksandr Lukaşenko sosial şəbəkələrdə və rəsmi KİV-lərdə rəsmi olmayan geyim-



ve bu da “Məxməri inqilab”ın ilhamvericisi, dəstəkvericisi və onu aktiv şəkildə dəstəkləyən Qərb dövlətlərinin Belarus prezidenti ilə danışqlara getməsidir. O bir növ özünün “Məxməri inqilab” yolu ilə devirilməsinə yol verməyəcəyini açıq-aşkar göstərir. Aleksandr Lukaşenko özü ilə danışqlara getməyi onlardan tələb edir. Əger o başa düşse ki, artıq hakimiyəti saxlamaq mümkün deyil, o zaman silahlı qarşışdırma gedəcək.

Rusyanın əsas müttefiqləri Ermenistan və Belarusiadır. Belarusiyada növbəti “Məxməri inqilab” planı artıq Rusyanın sərhəddinə “Məxməri inqilab”ların ixracının plan üzrə bir ssenarisidir. Bunu Lukaşenko da bilir və Putin də çox gözəl anlayır. Ona görə də onlar “Məxməri inqilab”a qarşı birgə mübarizə aparacaqlar. Ancaq Rusyanın öz daxilindəki proseslər göstərir ki, Belarusiyadan sonra proseslər Rusyanın daxilinə keçəcək. Ona görə onlar Belarusiyani döyüşün əsas qalası hesab edirlər”.

Ceyhun Rasimoğlu

Sentyabrın 8-dən Bakı və regionlar arasında gediş-geliş bərpa olunduğundan daxili turizmdə dirçəlmə müşahidə edilir. Dövlət Turizm Agentliyindən bildirildi ki, nəzərəcpacaq fəallıq bu həftədən hiss olunmağa başlayıb. Turizm eksperti də təsdiq etdi ki, pandemiya dövründə karantin məkanları kimi istifadə olunan oteller xidmətə hazırlı. Belə ki, bölgələrdəki oteller artıq kütəvi şəkildə rezervasiya edilib. Oteller müştərilərin yolunu

nu gözləyir. Amma pandemiya şəraiti ilə əlaqədar olaraq sanitər-gigiyenik qaydalara ciddi riayət olunmaq şartı...

Mütəxəssislər sərt karantin rejimi ilə bağlı qaydalara yumşaldılmasına və turizmin inkişafı üçün regionlara turist səfərlərinin təkan verəcəyinə ümidi edirlər. Xarici turizmə gəlincə, Dövlət Turizm Agentliyinin rəsmisi bildirdi ki, dünya təcrübəsindən yararlanaraq hazırda bu istiqamətə hazırlı. Belə ki, bölgələrdəki oteller artıq kütəvi



Ermənistanın populist xarici siyasəti regional müharibəyə çağırışdır



uzun yolu eks etdirir. Biz Sevr müqaviləsini, onun əhəmiyyətini unutmamalıyıq. Biz bu sənədin verdiyi icməriçlərin arxasında getməye borcluyuq".

Sevr müqaviləsinin 100 illiyinə həsr edilmiş və Ermənistan hökumətinin maliyyə dəstəyi ilə keçirilmiş tədbirdə bu ölkənin prezidenti daxil olmaqla, bir çox rəsmisi iştirak edib. Prezident Armen Sarkisyan da çıxışında həmin sənədin "mütəsir Ermənistan və onun milli maraqları üçün mühüm əhəmiyyət kəsb etdiyini" söyləyib.

Amma heç bir hüquqi qüvvəyə malik olmayan, sadəcə insanların müstəmləkə tarixinin qalığı olan müqavilənin yubileyinin qeyd edilməsi tekce populizm deyil, həm de Ermənistanın regionda yürütdüyü ekspansionist siyasetin təzahürüdür. Digər tərefdən, sağlam düşüncəli bəzi ermənilər müqavilə ilə bağlı bu cür icməriçlərin təhlükəli olduğunu başa düşür.

Məsələn, Ermənistanın sabiq prezyidenti Levon Ter-Petrosyanın baş məsləhətçisi Jirair Libaridyan Paşinyan hökumətini "xəyallara qapılmamağa" çağırır: "Mən bilmirəm bizim başçılarımız bunu bilərkən edir, ya yox, ancaq Ermənistan prezyidenti və baş nazirinin bəyanatları Türkiyəyə qarşı en azı diplomatik savaş elan etməyə bərabərdir".

Hər halda, bu gün Yerevan Sevr müqaviləsinin ərazilərlə bağlı müdədalarını qeyd-şərtlər qəbul edir, xarici siyasetdə onu əsas hədəflərdən sayır. Halbuki, o, Ermənistan-Azərbaycan münaqışının həlline, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının toxunulmazlığını dair qətnamələri, həmçinin digər sənədləri qəbul etmir. Yeri gel-

Musa Quliyev: "Ünvanlı sosial yardım alanlarının sayı 10 min nəfər artıb2

Bu il ünvanlı sosial yardım alanlarının sayı 10 min nəfər artıb". SİA xəber verir ki, bunu dönen Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclasında komite sədri Musa Quliyev bildirib. Bu məqsədlə bu il dövlət büdcəsində əhaliyə 600 milyon manat ayrıldığını, dəstəyin 4,8 milyon insanı ehət etdiyi söyləyen komitə sədri deyib ki, 600 min nəfəre birdəfəlik ödəlmə verilib, açılan 90 min ictimai iş yerində 75 minində insanlar çalışır.



Azərbaycanda 175 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bugün
Ümumi yoxlananlar sayı	09.09.2020
Ümumi sağalanlar sayı	175
Aktiv nəslər sayı	154
Ümumi test sayı	7140
Ümumi ölüm sayı	3

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabinetin yanında Operativ Qarargahdan SİA-ya verilən məlumatda görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Bəzən istər kütləvi aksiyalarla, istərsə də normal seçki ilə hakimiyyətə gəlmiş lider populizmə meylli olur. O, bununla daha çox seçici dəstəyi qazanacağını düşünür. Lakin bu yanaşma xarici siyaset strategiyalarının tərkib hissəsinə əvərildikdə regional, bəzən hətta global fəsadlara yol açacaq şovinist, populist addımlara səbəb olur.

Ermənistanda 2018-ci ildə baş vermiş "məxməri inqilab"dan sonra həyata keçirilən xarici siyaset bu baxımdan nümunədir. Dövlət quruluğu və ya diplomatiya sahəsində təcrübəsi olmayan keçmiş jurnalist Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin populist meyilləri onun baş nazir kimi səlahiyyətlərə başlamasından çox az sonra üzə çıxıb. Əvvəl bu, özünü daha çox daxili siyasetdə göstərirdi. Məsələn, Paşinyan 2050-ci ilə qədər Ermənistan əhalisinin sayının 3 milyondan 5 milyona qədər artacağını vəd etmişdi. Ancaq BMT-nin demografik vəziyyətlə bağlı son hesabatına görə, bu ölkədə 2100-cü ilə qədər əhalinin sayı 913 min nəfər azalaraq, 2,039,000 nəfər təşkil edəcək.

Nikol Paşinyanın uzun müddədir iqtisadi tənəzzül və demografik böhranın hökm sürdüyü Ermənistanda futbol üzrə dünya çempionatının təşkil ediləcəyi, ümumadxılı mehsulun 15 dəfə artırılacağı, ümumi dəyəri 10 milyard dollardan çox olacaq azı 5 texnoloji şirkətin yaradılacağı, ordunun döyüş hazırlığı indeksinə

göre ilk iyirmi ordu sırasına, kəşfiyyatın dünyada ilk onluğa daxil olacağı kimi vədləri də qeyri-realdir.

Bu populizm orta və uzunmüddəli perspektivdə Ermənistanda ki daxili ictimai-siyasi və iqtisadi sabitliyi təhlükə altına qoyur. Paşinyanın bu yanaşmanı xarici siyasetdə də tətbiq etməye başlaması isə Ermənistana yanaşı, bütünlükdə regionda ciddi fəsadlara aparıb çıxara bilər.

Iqtisadi inkişafla bağlı vədlərinin çoxunu həyata keçirə bilməyən, COVID-19 pandemiyasının humanitar və iqtisadi fəsadları ilə mübarizədə aciz qalmış Paşinyan, indi Yerevanın Azərbaycan və Türkiye ilə bağlı siyasetdə populizme keçib. Məqsəd yalnız erməni ictimaiyyətini "bir bayraq etrafında" birləşdirməkdir.

Yeri gəlmişən, Paşinyanın 2019-cu ilin avqustunda səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı onun rəhbəri olduğu siyasi administrasiyanın populizmi ən yüksək səviyyədə qəbul etdiyinin ilk əsas təzahürü idi.

Məsələ ondadır ki, Ermənistən keçmiş rəhbərliyi Azərbaycanın işğal altında eftələrinə Yerevanın nəzarət etdiyi haqqda fikirləri inkar edirdi. Paşinyan sözügedən bəyanatı ilə əslidə, keçmiş rəhbərliyin ənənəvi siyasetindən imtina edib. Onun bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, həmçinin Ermənistənla Azərbaycan arasındaki danışıqların əlaqələndirilməsi mandatına malik olan əsas beynəlxalq missiya - ATƏT-in Minsk qrupu-

həmsədrleri tərəfindən kəskin tənqid olunub. Amma bütün bular Paşinyanı Dağlıq Qarabağ münaqışında populizmin yolverilməzliyinə inandıra bilməyib.

Əksinə, koronavirus pandemiyasının başlamasından bir neçə ay sonra Paşinyanın hökumətinin xarici siyasetdə bağlı populist filirkəri daha da artıb. Məsələn, ölkə rəhbərliyi avqustun 8-de Sevr müqaviləsinin imzalanmasının 100 illiyini qeyd edib. Bu, populizmin ən yüksək həddi sayılı bilər. Məlum olduğu kimi, Osmanlı imperiyası Sevr müqaviləsile lağv olunub. Sənəddə keçmiş imperiyanın ərazisinin bölüşdürülməsi nəzərdə tutulurdu. Həmin müqaviləyə əsasən, Türkiyənin şimalşərq hissəsinin Ermənistana verilməsi planlaşdırılmışdır. Bunun baş verəcəyi təqdirdə Ermənistən Respublikasının ərazisi 160 min kvadrat kilometr, yəni bu günkü ərazisindən dəfələrlə böyük olacaqdı. Bu gün onun ərazisi təxminən 30 min kvadrat kilometrdir.

Lakin Sevr müqaviləsi qüvvəye minməyib və o, Türkiyənin beynəlxalq sərhədlərinin tanıdığı Lozanna müqaviləsile əvəzlənib. Başqa sözə, bu gün Sevr müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Görünən isə odur ki, Ermənistən hökuməti belə düşünür. Hər halda, baş nazir Nikol Paşinyan Sevr müqaviləsinin yüz illiyinə həsr edilmiş "elmi konfrans"dakı çıxışı zamanı bu sənədin "tarixi fakt" olduğunu bildirib: "Bu müqavilə müstəqil dövlətciliyimizin bərpası üçün keçdiyimiz

Sentyabın 9-da Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclası keçirilib. AZERTAC xəbər verir ki, komitə sədri Musa Quliyev çıxış edərək iclasda 2020-ci il yaz və növbədən kənar sessiyaları ərzində komitədə görülen işlər barədə hesabatın təqdim olunacağı, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacağını, 7 qanun layihəsinin müzakirə olunacağını bildirib.

Musa Quliyev ölkədə sosial siyaset sahəsində aparılan işlər barədə fikirlərini açıqlayıb, koronavirusla mübarizədə görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə koronavirusla mübarizənin kompleks şəkildə həyata keçirilməsi üçün Nazirlər Kabinetin müvafiq tapşırıqlar verilib. Bu məqsədə 3,5 milyard manat vəsait ayrılib. Həmin vəsaitin böyük bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iş yerlərinin qorunub saxlanılması, məşğulluq və işsizlik problemlərinin qarşısının alınması istiqamətlərinə yönəlib. Bu məqsədə əhaliye sosial dəstek vermək və məşğulluğun təmin olunması üçün dövlət büdcəsində 600 milyon manat vəsait ayrılib. Bütün bu tədbirlər 4,8 milyon nəfəri əhətə edib. Görülən işlər nəticəsində 1 milyon 660 min iş yeri və bu iş yerlərində çalışan insanların əməkhaqları qorunub saxlanılıb. İki milyon vətəndaşın pensiya, müavinət, təqaüd və digər sosial ödənişləri vaxtında həyata keçirilib.

Qeyd edilib ki, ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 10 min nəfər artaraq, bütövlükde 342 min Azərbaycan vətəndaşını əhətə edib. Yeni DOST mərkəzlərinin açılması da pandemiya dövründə böyük əhəmiyyət kəsb edir. Sosial müdafiəyə ehtiyacı olan kategoriyaya aid insanlar, o cümlədən qacqınlar və məcburi köçkünlərin, şəhid ailələrinin və Qarabağ mühərbi əllərinin, hərbçilərin mənzillərə təmin olunması sahəsində də dövlət siyaseti uğurla davam etdirilir.

Musa Quliyev pandemiya dövründə parlamentdə iclasların səmərəli və keyfiyyətli keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Milli Məclisin Sədri Sahibe Qafarovaya komitə adından minnədarlığını ifadə edib.

Sonra komitə sədri diqqətə çatdırıb ki, 2020-ci il yaz və növbədən kənar sessiyaları ərzində ko-

Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclası keçirilib



mitənin 12 iclası keçirilib, 17 qanun layihəsi müzakirə olunaraq Milli Məclise tövsiya edilib. Həmin qanun layihəleri Milli Məclisə qəbul edilib.

Ötən dövr ərzində komitəye 94 sənəd, o cümlədən vətəndaşlardan 78 erizə, nazirlik və idarələrdən 16 cavab məktubu daxil olub. Komitənin ünvanına daxil olan əri-

zə və şikayətlər ünvanlı sosial yardım, işsizlik, mənzil və digər məsələlərlə bağlı olub. Komitə sədri tərəfindən onlayn qaydada 32 nəfər vətəndaş qəbul edilib. Qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

2020-ci il payız sessiyasında görülecek işlər barədə məlumat verən komitə sədri bildirib ki, bu müddətde "Turizm haqqında", "Xeyriyyəcilik fealiyyəti haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun büdcəsi haqqında" "Azərbaycan Respublikası üçün yaşayış minimumu haqqında" "Azərbaycan Respublikası üçün ehtiyac meyarının heddi haqqında" qanun layihələri müzakirəyə çıxarılaçq.

Sessiya ərzində "Tütün məmu-

latlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası barədə, "Əlliliyi olan şəxslərin hüquqları haqqında" qanunun icrasının monitorinqi, "Məşğulluq haqqında" qanunun təmin olunması və qeyri-formal məşğulluğun aradan qaldırılması mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Komitə üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Soltan Məmmədov, Məlahət İbrahimqızı çıxış edərək koronavirus pandemiyası ilə mübarizə sahəsində Azərbaycan Prezidentinin həyata keçirdiyi bütün tədbirləri fəal surətdə desteklədiklərini, bu istiqamətdə görülen işlərin vətəndaşlar tərəfindən layiqince qiymətləndirildiyini bildiriblər. Deputatlar 2020-ci il yaz və növbədən kənar sessiyalarda komitənin fealiyyətini qənaətbəşəş olduğunu qeyd ediblər. Komitənin 2020-ci il payız sessiyası üçün işlər planını təsdiqləyiblər.

Sonra parlament Aparatının işsəsi və sosial qanunvericilik şöbəsinin sektor müdürü Adil Vəliyev bildirib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi Azərbaycan Prezidentinin "Övladlıqagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fermanına uyğun olaraq hazırlanıb. Bu məqsədə Məcəllənin 102.4.4-cü maddəsi ləğv olunur, 102.3-cü maddəsinə müvafiq düzəliş edilir.

Qeyd edildi ki, birinci oxunuşda təqdim olunmuş "Təhsil haqqında" və "Valideynlərin itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlara təklif edilən düzəlişlər də Prezident İlham Əliyevin yuxarıda adı çəkilən Fermanına uyğun olaraq hazırlanıb və valideyn himayəsində məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Qanunlara ediləcək dəyişikliyə əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə,

özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödenişli əsaslarla təhsil aldıqları müddədə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Diger bir layihə - "Sosial müdavinişlər haqqında" qanunda dəyişiklik edilmesi barədə (birinci oxunuş) sənəd isə uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədi ilə hazırlanıb. Layihədən sonra sosial müavinət növü - övladlığa götürülen uşaqa görə müavinət müəyyən edilir, onun verilmə şərtləri, qaydası və bir sira digər məsələlər tənzimlənir. Qeyd olunur ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsində məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxse övladlığa götürürlən hər bir uşaqa görə (uşağı övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamesi əsasında) təyin ediləcək. Müavinətin ödənilməsi uşağın 18 yaşına dek davam edəcək. Müavinətin təyinatına 2021-ci il yanvarın 1-dən başlanacaq.

Deputatlar Məlahət İbrahimqızı və Vüqar Bayramov qanun layihələri barədə öz fikirlərini bildiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdürü Fərhad Ələkbərov, DOST Agentliyinin departament müdürü Cavid Şahmaliyev ölkəmizdə uşaqların övladlığa götürülməsi sahəsində vəziyyət və statistikani diqqətə çatdırıblar.

Komitə sədriin müavini Məlahət İbrahimqızı gündəliyin növbəti məsələsinə təqdim edərək bildirib ki, "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli Fermana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılıb. Bununla bağlı Əmək Məcəllə-

ləsində, "Sahibkarlıq fealiyyəti haqqında", "İşsizlikdən sığorta haqqında" və "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanunlarda dəyişikliklər nəzərdə tutulub. Bu qanunların bir sıra maddələrində "müvafiq icra hakimiyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz ediləsi təklif olunur. Belə ki, bu sənədlərə nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs statuslu Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi həyata keçirəcək.


Həmin qanunlarla bir paketdə daxil olan "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə "Dövlət orqanı analayışı" maddəsində dövlət orqanının Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsində maliyyələşdirilməsi müdədəsi çıxarılır. Bu dəyişiklik həmin qurumların publik hüquqi şəxsə çevrilmesi və dövlət orqanı statusunu itirməsi ilə bağlıdır.

Sonra komitə üzvü Rauf Əliyev Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanunlara uyğunlaşdırma xarakterli bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklərde 18 yaşına çatmış işçilərə əməkhaqqı əvəzinə natural formada energetik işçilər verilməsinin qadağan ediləsi, yaş 18-dən az olan işçinin əməyinin tətbiqinin qadağan edildiyi iş yerlərinin dairəsinin genişləndirilməsi ilə bağlı və digər məqamlar ehtiva olunur.

Deputat İlham Məmmədov iclasda Əmək Məcəlləsində, "Sağlamlıq imkanları mehdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlliliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim etdi. Bildirildi ki, sənəd "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2018-ci il 12 iyun və "Ümumi təhsil haqqında" 2019-cu il 29 mart tarixli Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanıb. Belə ki, "Təhsil haqqında" qanunun 6-1-ci maddəsi (Pedaqoji fealiyyətə məşğul olma) və "Ümumi təhsil haqqında" qanunun 27-ci maddəsi təhsil məssisələrində pedaqoji fealiyyətə məşğul olmaq hüququ olan şəxslərin, eləcə də bu fealiyyətə məşğul olması qadağan edilən şəxslərin dairəsini müəyyənleşdirir. Adıçəkilən qanunlarda bununla bağlı müvafiq düzəlişlər nəzərdə tutulub.

Komitə sədriin müavini Məlahət İbrahimqızı qanunun 6-1-ci maddəsi (Pedaqoji fealiyyətə məşğul olma) və "Ümumi təhsil haqqında" qanunun 27-ci maddəsi təhsil məssisələrində pedaqoji fealiyyətə məşğul olmaq hüququ olan şəxslərin, eləcə də bu fealiyyətə məşğul olması qadağan edilən şəxslərin dairəsini müəyyənleşdirir. Adıçəkilən qanunlarda bununla bağlı müvafiq düzəlişlər nəzərdə tutulub. Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiye ediblər.

Qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı açıqlandı



Bu ilki qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı açıqlanıb. SiA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Surasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransda deyib ki, bu ilki qəbul imtahanlarının da 600-dən çox bal toplayanların sayı 607 nəfər (keçən il 553 nəfər) olub.

ki, bu da ümumi iştirakçıların 2,15 faizini təşkil edir. Onun sözlərinə görə, bu il 2-ci qrup üzrə 600-dən çox bal toplayanların sayı 215 nəfər (keçən il 404 nəfər), 3-cü qrupda 550 nəfər (keçən il 604 nəfər), 4-cü qrupda 353 nəfər (keçən il 378 nəfər) olub.

“Ermənilərin Livandan ərazilərimizə köçürülməsi beynəlxalq normalara ziddir”

Azərbaycan Respublikası Dağılıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin qaldırıldığı məsələ, Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin 7 sentyabr görüşündə qaldırıldığı məsələ çox vacibdir və bu günün reallıqlarını eks etdirir. Bu sözləri SİA-yaya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyaset Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu ermənilərin birinci məskunlaşma planı deyil, artıq bir neçə ildir Dağılıq Qarabağ torpaqları işgal olunanandan sonra ermənilərin həyata keçirdikləri o işgalçılıq planlarının tərkibində də xaricdə yaşayan erməniklərin Dağılıq Qarabağa köçürülməsi və orada məskunlaşdırılması məsəlesi ön plana çəkilir.

“Sözsüz ki, ermənilərin bu köçürmə məsələlərini bir çox beynəlxalq təşkilatların faktaraşdırıcı nümayəndələri də sübut ediblər. Laçında məskunlaşma, Dağılıq Qarabağ müəyyən ərazilərində bu məskunlaşma faktları artıq beynəlxalq təşkilatlar tərefindən öz təsdiqini tapıb və bu, Ermənistən işgalçılıq siyasetinin tərkib hissəsi kimi göstərilib. Beyrutda baş verən hadisələrdən sonra, Livan ermənilərinin de Dağılıq Qarabağ torpaqlarına köçürülməsi kompaniyaşı başlayıb. Hadisələr göstərir ki, bir neçə erməni ailəsi bu ərazilər köçürülüb və bundan sonra da bu köçürmələrin davam etdirilməsi nəzərdə tutulur. Əlbəttə ki,



bu beynəlxalq normalara, prinsiplərə, BMT qətnamələrinə, beynəlxalq təşkilatların qəbul etdiyi o qərarlara ziddidir. Cənki, Dağılıq Qarabağ Azərbaycanın ayrılmaz bir tərkib hissəsidir və Azərbaycanın razılığı olmadan heç bir vətəndaşın gəlib orada yaşamaq, məskunlaşmaq səlahiyyəti yoxdur. Ancaq Ermənistən rəhbərliyi bu gün də öz təcavüzkar siyasetini həyata keçirir və nəinki sərhədlərdə rayonlarda təxribatlar törədirlər, atəşkəsi pozurlar, eləcə də Livan ermənilərinin Dağılıq Qarabağda yerləşdirilməsi bir önem verirler və bu da yene də təcavüzkarlığın açıq-aydın həyata keçirilməsinin davam etdirilməsini sübut edir. Əlbəttə ki, Azərbaycan rəhbərliyi, Azərbaycanın ali baş komandanı öz sözünü dəfələrlə deyib. Cənab Prezident dəfələrlə deyib ki, Azərbaycan ərazilərində ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Dağılıq Qarabağ Azərbaycandır və işgal olunmuş bütün ərazilər erməni işgalçılardan təmizlənməlidir. Ancaq ölkə rəhbəri bunu danişqlar yolu ilə, sülh yolu ilə, qan axıdılmadan həyata keçirmək niyyətindədir və o öz fəaliyyətində beynəlxalq təşkilatların qətnamələrinə, qərarların əsaslanır. Lakin, əger Ermənistən rəhbərləri, Ermənistən siyasi dairələri sülh yolu ilə, danişqlar yolu ilə geri qaytarmasalar, ölkəmizin rəhbəri deyib və xalq da ona dəstək verir ki, Azərbaycan torpaqları er-

məni təcavüzkarlarından hərbi yolla, ordumuzun qüdrəti və qüvvəti ilə azad olunacaq.

Əlbəttə ki, bir Azərbaycan vətəndaşı kimmi, bizim hər birimizi narahat edir bu məsələlər. Ancaq mən elə biliyim ki, nəinki bu bizizi narahat eleməlidir, bu ilk növbədə, bu sahədə fəaliyyət göstərən, Dağılıq Qarabağ münaqişəsinin nizamlanmasına bilavasitə borclu olan, ATƏT-in Minsk Qrupunu, eləcə də bir çox beynəlxalq təşkilatları narahat eleməlidir. Onlar regionda baş verən hadisələri dəqiq araşdırırlıdırlar, kimin təcavüzkar olduğunu ortaya qoymaqla da təsirli tədbirlər görülməlidir. Əks təqdirdə, mən elə biliyim ki, torpaqlarımızın hərbi yolla azad olunması qəcilməzdir və bu gün hər bir Azərbaycan vətəndaşı öz torpaqlarını azad etməkdən ötrü mübarizəyə hazırlıdır və Azərbaycan Respublikasının Prezidentinə dəstək verir, onu müdafiə etdiriyini bildirir və Tovuz sərhəddində son hadisələr də bunu göstərdi ki, on minlərlə insan könüllü qaydada mühərabədə iştirak etmək qərarını verdilər. Onlar hərbi kamışlıqlara gələrək, cəbhəyə yazılımlarını xahiş etdilər. Azərbaycan xalqı vətənpərvər xalqıdır, Azərbaycan xalqı öz torpaqlarının qədrini bilir və elə biliyim ki, bu birlik, bu həmraylık öz sözünü deyəcək Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan torpaqları düşməndən azad olunacaq. Ora köçürülenlərin heç bir geleceyi yoxdur və sözsüz ki, ermənilər də bunu yaxşı bilirlər. Ona görə də ora məcburi köçürülenlər öz taleləri haqda ciddi fikirleşməlidirlər”, deyə Tahir Rzayev bildirib.

Inam Hacıyev

BŞBPI: Bakıda razılaşdırılmamış küçə yürüşünə cəhd edilib

Sentyabrın 9-da saat 15:00 radələrin də 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər icra Hakimiyyəti ilə razılaşdırılmışdan toplاشıb küçə yürüşü keçirməyə cəhd etmişdir. Bakı Şəhər Polis İdarəesindən (BŞBPI) SİA-yaya bildirilib ki, ərazidə xidmətdə olan polis



əməkdaşları tərefindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçı-

lar ərazidən uzaqlaşdırılmışlar. Saxlanılan və ya hebs edilən olmamışdır.

Arzu Nağıyev: “Ermənistanda vəziyyət böhran həddinə çatıb”

“Ermənistən açıq-aşkar Azərbaycan ərazilərində təxribat yaratmaq, postlarımıza daxil olmaq, diversiya törətmək, Azərbaycan əsgərlərini şəhid etmək, Azərbaycana məxsus müəyyən postları əla keçirtmək məqsədi güdür.

ATƏT-in Minsk qrupunun həmsədrləri isə 25 ildir ancaq deklorativ bəyanatlar verməklə məşğuldurlar. Bütəşkilatda təmsil olunan hər bir dövlət Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, verdikləri qərarlar icrasına da diqqət etməlidirlər”. SİA-nın verdiyi məlumatə görə, bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, Minsk qrupunun həmsədrləri münaqişəni sülh yolu ilə həll edirlərse, monitorinqlər daha ciddi aparılmalıdır. Kimin təxribatçı, kimin təxribata meruz qalan tərif olduğu açıq şəkilde qeyd olunmalıdır. Amma Tovuz hadisələrində ATƏT tərefindən aparılacaq monitorinqlər gecikdi. Son zamanlar isə onların mecburiyyətdən bəyanatlarla çıxış etdiklərini müşahidə edir. Millet vəkilinin sözlərinə görə, təkcə ATƏT-də Minsk qrupuna daxil olan ölkələr deyil, orada təmsil olunan dövlətlər ərazi bütövlüyümüzü tanıdları kimi, bu istiqamətdə də öz mövqelərini ortaya qoymalıdır.

“Bu gün hər kəsə məlumdur ki, Ermənistən daxilində içtimai-siyezi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddine çatıb. Yəni, ölkənin və ya xalqın rifahını gedib işgal etdiyi Azərbaycan ərazisində uğurladıqları Azərbaycan musiqiləri altında rəqs etməklə düzəltmək mümkün deyil. Bu əməlin özü də təxribatdır. Bunun nəticəsi kimi, müxalifətin getdikcə daha çox nüfuz qazan-



ması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüset alması sözsüz ki, Paşinyan rejimi radikal addımlar atmağa vadar edir. Diger tərefdən də, Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar Ermənistəni getdikcə daha çox narahat edir və onları, eləcə də digər xarici ermənipərest qüvvələri dəha aqressiv vəziyyətə gətirib çıxarmışdır. Ermənistən və ermənipərest qüvvələr təkcə Azərbaycana qarşı deyil, geniş anlamda bölge üçün təhlükədir. Ölkəmizin qazandığı diplomatik uğurları, dövlətimizin başçısının ireli sürdüyü teşəbbüsərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, işgalçı Ermənistəni əlbəttə ki, narahat edir. İşgalçı dövlətin rəhbərləri və onların səlfələri çox yaxşı dərk edirlər ki, belə təşəbbüsələr ancaq dövlətin və o dövlətin liderinin böyük nüfuzu olduqda dəstəklənir. Yəni, Paşinyan Ermənistəndə vəziyyət kritik olan kimi, xalq ondan söz verdiyi gözəl həyatı tələb edən kimi “Qarabağ kartı”ndan istifadə edir. Öz vətəndaşının başını qatmaq istəyir ki, yəni, mən hansısa İslahatlar aparmağa çalışıram, lakin mühərbiə buna imkan vermir. Yəni, bütün bunlar düzgün olmuş bir məsələ idi. Azərbaycan Ordusu lazımlı olan cavabı verdi və düşməni susdurmağa nail oldu” - deyə, deputat qeyd edib.

Ceyhun Rasimoğlu

“Ermənistənin qeyri-adəkvat hərəkətlərinin məntiqi izahı yoxdur”

“İşgal altındakı torpaqlarımıza Liyiya və Suriya ermənilərinin köçürülməsi, ermənilərin birmənalı olaraq, türkələrin etnik təmizlənməsi siyasetinin tərkib hissəsidir”. Bu sözleri SİA-yaya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, ermənilər çoxdan sudurulmalı idil. “Prezident İlham Əliyev Paşinyanı necə susdurdusa, her birimiz də, erməni susdurmağı bacarmalıq! Digər tərefdən, Beyrutda baş vermiş partlayışdan sonra ermənilərin Dağılıq Qarabağa köçürülməsi sadəcə ermənilərin mekikli siyasetlərinin bir parçasıdır. Hələ 2018-ci ilde Suriyadan 76 erməni ailəsini Dağılıq Qarabağa köçürüdürlər. Beyrutdakı partlayışdan sonra isə Qarabağdakı işgalçi rejim 100-150 erməni ailəsinin Dağılıq Qarabağa köçürülməsi üçün yer ayrıldığını rəsmi olaraq bildirdi. Digər tərefdən Ermənistən eks prezidenti Serj Sarkisyan öten gün verdiyi müsahibədə rəsmi İrəvanın hələ Qondarma Dağılıq Qarabağ Respublikasını tanımadığını söyləyib. Baxın, bunların bir sözləri ilə digərləri bir biri ilə uzlaşır. Ermənistən baş nazirinin xanımı Dağılıq Qarabağda hərbi telimlər keçir, oğlu işgalçi rejimin hərbi müəssisələrində əsgərlək keçir, işgal altındaki Azərbaycan torpaqlarına Ermənistən rəsmiləri sefərlər edir, turist qəbul edirlər, amma işgalçi rejimi tanımadıqlarını söyləyirlər. Bu necə olur axı? Siyasi düşüncə bir tərəfə, Ermənistən bu qeyri adəkvat hərəkətlərinin heç məntiqi izahı belə yox-



dur. Ona görə də, Azərbaycanın millət vəkili Tural Gəncəliyevin AŞPA-dakı çıxışı qarşısında Ermeni rəsmisi susmaq məcburiyyətdən qalıb. Digər tərefdən Ermənistən işgalçı rejimin eli ilə öz mekikli siyasetini yerdədir. Demək olar Rusiya öz maraqlarında Ermənistəni necə istifadə edir, rəsmi İrəvan da separatçı rejimi eynən eləcə istifadə edir. Ona görə də, Sarkisyan “Ermənistən separatçı rejimin müstəqilliyini tanımadığını söyləyir” ve maraqlı odur ki, bu söylətinin arxasında gizlənərək, bu günə kimi BMT-nin 4 qətnaməsini yerinə yetirməden, BMT-nin tribunalarına çıxa bilir. Cənki acınacaqlı halda saxlamağa düşər etdiyi erməni ictimaiyetindən sözün əsil mənasında istifadə edərək, qrantlar və hümətar yardımçıları almaqla dövlətçilik oynamaya öyrəşib. Bununla da, əslində erməni icmasını hər zaman səsəkə içərisində saxlayaraq, mühərbiə ilə təhdid edir. Status-kvo da rəsmi İrəvana ona görə lazımdır”, deyə Əsli Kazımova bildirib.

Inam Hacıyev

Qlobal geosiyasət: daha həssas və riskli mərhələyə doğru...

The screenshot shows a news article titled "Qlobal geosiyasət: daha həssas və riskli mərhələyə doğru..." (Global geopolitics: moving towards a more sensitive and risky stage...) from the NewTimes website. The page includes a sidebar with links to other news categories like "Aktual" (Current), "Səfərlər" (Trips), and "Diplomaticak" (Diplomatic). There are also sections for "Müəllifin digar yazıları" (Other articles by the author) and "Azərbaycanın xarici ölkələrdəki diplomatik" (Foreign policy in other countries).

Son günlər ekspertlər dünya miqyasında geosiyasi dinamikanın ritminin yeniləşməsi ehtimalının arttığı barədə tez-tez fikir bildirirlər. Onlar vəziyyətə Amerika, Çin və Rusiya ilə yanaşı, başqa böyük dövlətlərin də fəaliyyətləri kontekstində nəzər salmağa başlayıblar. Ortaq qənaət belədir ki, bütövlükdə qlobal miqyasda risklər və təhdidlər artır. Büyyük güclər bir-birinə konkret məsələlər üzrə ittihamlar irəli sürür. Bundan başqa, artıq beynəlxalq təşkilatlar da təhdid altına alınırlar. Enerji sferasında mübarizə daha gərgin və amansız səviyyəyə yüksəlib. Bütün bunların fonunda regional və qlobal miqyasda geosiyasi mənzərin yeniləşmə özəlliyyini təhlil etməyə ehtiyacın yaradığı qənaətindəyik.

Vaşinqtonun ittihamları qatılışır: Konqreslə Prezidentin ortaq mövqeyi

Koronavirus pandemiyası qlobal geosiyasi gücləri sözün həqiqi mənasında bir-birinin üzərinə qaldırıb. Ekspertlər gözleyirdilər ki, pandemiyanın dünya üzrə səngiməsi geosiyasi mənzərədə də riskləri müəyyən dərəcədə azaldacaq. Lakin faktlar bunun əksini göstərir. Hazırda iki aspektdə geosiyasi mübarizənin yeni məzmun çalarları kəsb etdiyini deye bilerik. Onlardan biri enerjidaşlıycları ətrafında yaranmış veziyətdir. İkinci isə Amerika ilə Çin arasında ticaret müharibəsinin yeni əlamətlər kəsb etməsidir. Bu iki fakturun ortaqlıq təsiri onszu da risklərlə dolu dünya nizamını daha güclü silkəlməyə başlayır. Və ən qorxuluşu odur ki, indi adı insanları bu böhran daha çox əhatə edə bilər, nəticədə, normal həyatın bütün sferaları iflic olar.

Bunlar humanizm naminə deyilən fikirlər deyil: faktlar çox təhlükəlidir. Amerika-Çin münasibətlərindən başlamaq olar. May ayının 17-de "Fox News" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp açıq ifadə edib ki, heç bir şey onu dayandırıb bilməz və hətta Pekinlə əməkdaşlığı son qoya bilər. Üstəlik, o əminliyini bildirib ki, əgər belə ətsə, ABŞ-in 500 milyard dollarını xilas edə bilər. Amerika Prezidentinin bu cür sərt mövqeyinin səbəbi hamiya aydındır. Əslin-

də, o, özünün "Twitter" səhifəsində bunu belə ifadə edib: "Məni Çin çox məyus edib. Onlar heç kimə bir şey deməyiblər. Onlar buna yol verməməli idilər". Xatırladaq ki, səhbat Pekinin COVID-19 infeksiyası ilə bağlı dünyani vaxtında məlumatlandırmamasından gedir.

Ancaq D.Tramp bir qədər də irəliyə gedib. O, Ümumdünya Şəhiyyə Təşkilatı (ÜST) qarşısında şərt qoyub. Bu təşkilatın rəhbərini yazdıığı məktubda D.Tramp birbaşa hədəyə keçib. Amerika Prezidenti xəbərdar edib ki, ÜST Çinin tasiri altından çıxmasa, Vaşinqton təşkilatın maliyyələşməsini dayandıracaq və onun yenidən strukturlaşmasını həyata keçirəcək. Ekspertlər bunu təhlükəli hal sayırlar. Hesab edirlər ki, Amerika rəhbərliyi faktiki olaraq qlobal miqyasda geosiyasi mənzərəni risk altına atır - onun sabitliyi və dayanıqlığı pozula bilər. Məsələ burasındır ki, Vaşinqton söz hədəsindən konkret hüquqi, ticari, texnoloji və informasiya hücumuna keçib. Konqresə Çini pandemiyaya görə məsuliyyət cəlb edən layihə verilib. "Bloomberg" informasiya yayıb ki, Çində 108 milyon adam virusun yenidən yayılması riskinə görə təcrid edilib. Bu, Çinin iki əyaletində olub. Onlar Rusiyaya yaxın yerlərdir. Lakin bunu başqa informasiya mənbələri təsdiq etmir. Bunların fonunda Vaşinqton Amerika texnoloji nəhənglərinin Çinlə əməkdaşlığına yenisən baxılmasını tələb etməkdədir. Eyni za-

manda, Çin şirkətlərinin ABŞ-da fəaliyyətini məhdudlaşdırmaq meyli güclənir (Çin şirkətinin "5G" layihəsinin dayandırılması buna misaldır).

İndi Vaşinqton Pekindən koronavirus infeksiyasiının mənşeyinin araşdırılmasına icazə verilməsini tələb edir. Yəni, Uhandakı laboratoriya yoxlanmalı və bütövlükdə dünya səviyyəsində COVID-19-un elmi tədqiqi işi aparılıb yekun qərar qəbul edilməlidir. Bunda Amerikanın məqsədi rəsmi və hüquqi olaraq Çini pandemiyani yaratmaqdə ittihad edən beynəlxalq sənədin hazırlanmasına nail olmaqdır. Həmin əsasda Çine qarşı genişmişiyəsli sanksiyalar tətbiq edilə bilər ki, bu da həm Çin iqtisadiyyatını, həm də dünya iqtisadi sistemini ciddi surətdə silkələyər. Bu baş versə, Amerikanın dünya liderliyi üçün yeni imkanlar açılacaq, çünki qlobal səviyyədə iqtisadi və maliyyə qaydaları Vaşinqtonu qane edən məzmun almış olacaq.

Bununla Vaşinqtonun getdikcə Pekinə dəha konkret, praktiki istiqamətdə təzyiqləri genişləndirməsinin səbəbləri aydın olur. Çini pandemiyani yaymaqdə və ÜST-ü bunu gizlətməkde ittihad etməklə Amerika qlobal miqyasda geosiyasi dinamikani dəyişə bilər. Üstəlik, Vaşinqton indidən ÜST-ün struktur və funksiyasını dəyişməklə hədələyir. Eyni addımın sabah BMT və ya NATO-ya qarşı olmayıacağına kim təminat verə bilər? Xüsusi həmişə gözlənilməz radikal hərəkətləri ilə fərqlənən D.Trampın hakimiyyəti mərhələsində bu istiqamətdə risk kifayət qədər cididilər.

Belə çıxır ki, pandemiya mərhələsində və ondan sonra geosiyasi dinamika heç də müsbət tərəfə dəyişməyə bilər. Bu qənaəti həm də digər böyük dövlətlərin addımları təsdiq etməkdədir. Yaponiya yənə bəyan edib ki, Cənubi Kuril adaları ona məxsusdur. Moskvanın mövqeyi isə həmişə olduğu kimi sabitdir: "gəl all! Liviya ilə bağlı beş dövlət ortaqlıq fəaliyyət üçün razılığğa gəliblər". Onların sırasında iki Avropa ölkəsi - Fransa və Yunanistan da vardır. Təbii ki, Cənubi Kipr də o sırدادır. O da Al üzvüdür. Məraqlıdır ki, İsrail hökumət böhranını bu gərgin mərhələdə həll edib. Artıq orada Binyamin Netanyahu ilə müxalifət razılığı gəliblər. Onların Fələstin məsələsində eyni

mövqedə olduğu məlumudur. Deməli, çox keçməz ki, bu istiqamətdə də yeni gərginləşmə müşahidə edilməyə başlayar.

Enerji kataklizmi: Ər-Riyad-Moskva xəttinin gərginlikləri

Vurğulanın risklərdən daha təhlükəlisi isə enerjidaşlıycları ətrafında kəskin qiymət mübarizəsinin davam etməsidir. Artıq Səudiyyə Ərəbistanı Rusiyani Avropa bazarından sıxışdırıb çıxarmağa başlayıb. Beynəlxalq qiymət agentliyi "Argus"un yaydığı informasiyaya görə, sərt qiymət siyaseti nəticəsində Səudiyyə Ərəbistanı Rusiyanın "Urals" markalı neftini ənənəvi Avropa bazarlarından sıxışdırıb bilib (bax: Saudovskə Aravie potensial rossiyskə nefti na rinkə v Evrope / "lenta.ru", 18 may 2020).

"Argus"un fikrinə görə, bu, Səudiyyə Ərəbistanına elə də ziyan vurmayıb. Çünkü Ər-Riyadın əsas hədəfi Asiya-Sakit okean bazarıdır. Bu istiqamətdə Rusiya zəif, İran isə güclüdür. Onu da ABŞ sıxışdırır. Beləliklə, Ər-Riyad Amerika ilə birgə enerji bazarında qüvvələr nisbətini yeniləməyə yaxındır. Rusyanın Avropa bazarlarından sıxışdırılması fonunda ABŞ və Səudiyyə Ərəbistanının orada güclənməsi ciddi geosiyasi nəticələr verəcək.

Bundan başqa, Ər-Riyadın COVID-19-un mənbəyi olan regiona can atması, ümumiyyətə, pandemiyanın siyasi və geosiyasi ölçüsündən hələ tam məlum olmadığı qənaətini yaradır. Çünkü getdikcə daha çox faktlar meydana çıxır ki, dünya gücləri ondan pandemiyyaya qalib gəlmək üçün deyil, öz geosiyası və enerji maraqları naminə istifadə edirlər. Yekunda qəribə və xeyli dərəcədə düşündürçü mənzərə alınır: insanların kütləvi ölümü sanki böyük dövlətləri maraqlandırır, onlar bunu hətta fürsət kimi qəbul edirlər. Burada pərdəərxaşında rəsmi dairələrmi, yoxsa konkret transmilli şirkətlərmi "keşik çəkir"? Bu suala cavab hələ biliñir, çünki hər iki variantdan bəhs edirlər. Gerçəklilik isə ondan ibaretdir ki, bütün bu addımlar, qiymətləndirmələr və informasiya spekülyasiyaları fonunda dünya miqyasında geosiyasi vəziyyət dəha da mürəkkəbələşir və meydana yeni xarakterli risklər çıxır.

Sözsüz ki, bu gedişat regional miqyasda da siyasi, herbi və geosiyasi dinamikanı dəyişə bilər. Gözənlərilə ki, məhz bu cür də olacaq. O halda konkret regionda yerləşən dövlətlərin xarici siyasetdə hansı düzəlişlər etməli olduqları məsələsi də gündəmə gəlir. Cənubi Qafqazın geosiyası aspektdə həssas bir məkan olduğunu nəzəre alsaq, burada da proseslərin istiqaməti əhəmiyyət kəsb edir.

Müşahidələr göstərir ki, Ermənistan əvvəlki aqressiv fəaliyyətini davam etdirir. Gürcüstan isə dəha çox özünü müdafiə addımlarını atrır. Belə çıxır ki, İrəvanın fəaliyyəti Cənubi Qafqazda geosiyasi radikallaşmaya və qütblaşmaya yeni tekan vere bilər. Bunun fonunda təbii ki, Azərbaycan cavab tədbirləri görücək. Deməli, regionda mühabibin yaranması ehtimalı Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ucbatından getdikcə artır. Bu vəziyyətə qlobal geosiyası risklər prizmasından baxsaq, situasiyanın kifayət qədər həssaslaşacağına proqnozlaşdırıb bilərik.

Newtimes.az



Vüqar Rəhimzadə: "Azərbaycan-Türkiyə media platformasının yaradılması həqiqətlərimizin təbliğinə böyük töhfədir"

Ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" tezislərinin davamı olaraq möhtərem Prezidentim "İlham Əliyevin "Bir millətin iki diasporu ola bilmez" fikirləri iki dost, qardaş Azərbaycan və Türkiyənin birliliyinin aydın mənzərəsini yaradır.

Bu dostluğun təmeli Ümummilli Lider tərəfindən qoyulmuş, hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir, yeni istiqamətlər üzrə inkişaf etdirilir. Prezident İlham Əliyev bu günlərdə Yunanistanın Azərbaycanda yeni təyin olunmuş fövqələdə və selahiyyətli səfiri Nikolas Piperiqosu qəbul edərkən Türkiyə və Yunanistan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gerginlikdən narahatlığını ifadə etməklə yanaşı, Türkiyənin Azərbaycana tekçə dost və tərəfdəş deyil, həm də qardaş ölkə olduğunu, heç bir tərəddüb etmədən Türkiyəni destaklıdımızı və bütün hallarda dəstəkleyecəyimizi bildirmişdir. Onu da xüsusi qeyd etmişdir ki, biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Möhtərem Prezidentimiz İlham Əliyev bu fikirləri ilə həm də dünyaya mesaj

ünvanlayır: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur". Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SIA-ya açıqlamasında bildirib.

Azərbaycan ile Türkiyə arasında əlaqələrin böyük tarixi keçmiş olduğunu, bu münasibətlərin gündəngünə inkişaf etdiyini öne çeken Vüqar Rəhimzadə bildirib ki, iki dost ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir: "Azərbaycan-Türkiyə birlüyü, həmrəyliyi bölgədə sülhün, tehlükəsizliyin qarantiyidir. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşan enerji laiyhələri dünyadan enerji tehlükəsizliyinin təmin olmasına böyük töhfə, ölkələr, xalqlar arasında dostluq köprüsüdür. Türkiyə və Azərbaycan eyni köklər üzərində böyüyen ulu bir çinarın budaqları kimi dəyərləndirir. Həmin çinarın kölgəsi birgə həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropaya qədər bir çox ölkəyə qədər uzanır. Bu birlilik onu təsdiqleyir ki, qarşılıqlı anlaşma əsasında ortaq hədəflərə doğru həmrəylilik hərəkət etdikdə regional və qlobal sabitliyi, əmin-amanlığı böyük töhfə vermek mümkündür. Bu gün Azərbaycan-Türkiyə mənzərəsi dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərinin təmin etmələrinin yolunun müharibələr aparmaqdan yox, həmrəylilikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keşdiyini çox aydın şəkildə ortaya qoyur. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə

olaraq Türkiyə daim Azərbaycanın yanındadır, rəsmi Ankara "Biz, bəyənəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olsaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!" deməsini gözləyirik" bəyanatını səsləndirməkən bu reallığı da təsdiqleyir ki, sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməsə, kimsə gələcəyinə əminlikle baxa bilməz. Türkiye Prezidenti Recep Tayyib Erdoğan bu əminliyi ifadə etmişdir ki, Türkiye və Azərbaycan olaraq biz istənilen vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyət qazanacaqıq".

V.Rəhimzadə bütün istiqamətlərdə uğurlu əməkdaşlığı imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də birgə fəaliyyətinin önəminə diqqəti yönəltmiş, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev Türkiyəyə səfərində bəhs edərək bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu səfərinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəber, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanılmasını genişləndirmekdir. Səfər çərçivəsində Türkiye Prezidenti Administrasiyasının ictimaiyyətə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və

media qurumlarının rəhbər şəxsləri ilə keçirilən görüşlərdə bir dənə vurgulanıb ki, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək. Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin, ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti inkareilməzdir. Həmçinin Türkiyə-Azərbaycan Media Platformasının yaradılması məsələsində razılıq əldə olunub. Bu platforma vasitəsilə iki ölkə mediasının integrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsinde səmərəli fəaliyyət göstərilmesi, xüsusi sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricində gələn qara piarlar qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələləri müzakirə edilib.

Baş redaktor bu məqamı xüsusi qeyd edib ki, Azərbaycana qarşı əsəssiz torpaq iddiasını irəli sürən işgalçı Ermenistan Türkiyəyə qarşı da qondarma "erməni soyqırımı" məsələsini irəli sürür: "Azərbaycan-Türkiyə birlüyü iki dövlətin diaspor təşkilatlarının birgə fəaliyyətində, erməni yalanlarına qarşı mübarizədə birgə səyər göstərmələrində də özünə qabarlıq şəkildə bürüze verir. Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətine çatdırılır, müxtəlif tərkibdə tədbirlər, aksiyalar keçirilir, ermənilərin zaman-zaman öz havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə

qarşı soyqırımı siyaseti həyata keçirdikləri faktları əsasında beynəlxalq təşkilatlara, dövlətlərə ünvanlanır: "Mətbuatın ictimai fikrin formalaşmasında, eyni zamanda, maarifləndirmədə rolunu nəzəra alsaq Azərbaycan-Türkiyə Media Platformasının bu günümüz və qarşısındaki dövr üçün əhəmiyyəti daha aydın görünür. Müsər dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Hər iki dövlətin media ictimaiyyəti yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə hər zaman bəzi dairələr tərəfində sistemli şəkildə aparılan qərəzlə təbliğatları reallıqlar əsasında cavablandırmaq imkanındadır. Hükum diplomatiyasını uğurla həyata keçirmek, bu siyasetə dəstək olmaq üçün külli maqrifləndirmə məqsədilə həqiqətləri ortaya qoyan bir platformanın yaradılmasına ehtiyac var idi. Bir sözə, Azərbaycan və Türkiyənin bir çox sahələrdə mövcud əməkdaşlığının media sahəsində olması günümüzə əsas çağrıları sırasındandır. Bu baxımdan İstanbulda Azərbaycan-Türkiyə Media Platformasının yaradılması ilə bağlı qəbul olunan qərar təqdirdə layiqdir".

Baş redaktor onu da vurğulayıb ki, Azərbaycan-Türkiyə birlüyü bütün türk dünyasına nümunədir, türk illər dövlətlər arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərir. Mətbəə Prezidentimiz İlham Əliyevin bütün türk dünyasına ünvanlaşdı "Biz birlikdə güclüyük" mesajı mövcud problemlərin həllində vahid mövqenin ortaya qoulmasına, hədəflərə çatmaq üçün birgə fəaliyyətin göstərilməsinə işaretdir.

Uşaq bağçaları nə vaxtdan fəaliyyətə başlayacaq?



yerləşdirilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasına səbəbi əhalinin sayı ve sixlüğinin

daha yüksək olmasına. Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda, bu müdətde bağça tərbiyeciləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır. Uşaq bağçalarının açılması zamanı müvafiq sanitər-gigiyenik qaydaların təmin edilməsi vacib şərtidir.

Bir qrup jurnalist icazəsiz aksiyada təxribat törətməyə cəhd göstərdi

Məlum olduğu kimi, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqubunun cinayət işi ilə bağlı məhkəmənin çıxardığı hökmündən sonra, sentyabrın 9-da Bakının mərkəzi küçələrində icazəsiz aksiyanın qarşısı alındı, iştirakçılar hüquq-mühafizə əməkdaşlarının səyi nəticəsində ərazidən uzaqlaşdırıldı.

Lakin icazəsiz aksiya zamanı diqqət çəkən və təsəssüf doğuran məqamlardan biri də bu oldu ki, olayı işıqlandıran bir qrup jurnalist peşə kodeksinə və fəaliyyətinə uyğun olmayan qərəzli, hətta təxribatçılıq əməllərə rəvac verməyə çalışıdlar. SIA xəber verir ki, əyinlərinə MEDİA gödəkçələri geyinmiş bəzi jurnalistlər aksiyanın baş tutmadığını anlaşıqdan sonra gödəkçələrini çıxarıb, polise qarşı müşqavimət göstərməyə cəhd etdilər. Onlar hətta icazəsiz olsa belə, keçirilməyə göstərlən aksiyanı rahat, heç bir müdaxile və manə olmadan işıqlandırlılar, o cümlədən, sosial şəbəkelərdə canlı olaraq yayılmışlardır. Ancaq bütün burlara rəğmən, qeyd edilən jurnalistlər onlar üçün yaradılan iş şəraitində faydalananmaları yerinə, heç bir aidiyatı olmayan şuralar səsləndirib, vəziyyəti gərginləşdirməyə çalışıdlar.



Həmin görüntüləri oxucu və izleyicilərin diqqətinə çatdırmaqla yanaşı, qeyd etmək istəyirik ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər mövcuddur və jurnalistlərin peşə fəaliyyətlərinə heç bir müdaxile və s. çətinliklər törədilmir. Təessüf ki,

bu gün adlarını jurnalist qoyaraq, əsliyinə təxribatçılıq edənlər hələ də var və ümud edirik ki, müvafiq təşkilatlar bəzər əməllərin təkrarlanmaması üçün qanunəməvafiq tədbirlərini görəcəklər.

Rövşən RƏSULOV

Təranə Kərimova: "Bu, ölkəmizin sabahına Prezident qayğısıdır"

"Global böhrana çevrilmiş COVID-19 pandemiyası xalqları və ölkələri gözlemlənilməz bələya düşçər edib. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsəd-yönlü siyaset xalqımızın bu ağır bələdan ən az itkilərlə çıxmışına şərait yaradıb. Eyni zamanda, dövlətimizin başçısının böyük səyləri nəticəsində ölkəmizdə bu çətin şəraitdə normal həyat ritmləri də təmin edilib. Prezident İlham Əliyevin pandemiya dövründə apardığı müdrük siyaset beynəlxalq aləmdə, dünya birliyində böyük yüksək-səda doğurub."

Prezidentimiz koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı eməkdaşlığı və həmçəriliyi vətəsiyle böhrana qarşı birge mübarizə aparmağın nümunəsini göstərir. Türkəlli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünyə Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankının rəsmilərinin iştirakı ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük yüksək-səda doğurub, yüksək rəqəbatla qarşılılıb. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir". Bu fikirləri "SOS" qəzetinə açıqlamasında YAP Səbail rayon təşkilatının qadınlar Şurasının sədri Təranə Kərimova söyləyib.

T.Kərimova bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Birleşmiş Milletlər Təşkilatı Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının teşkil edilməsinə beynəlxalq birlik tərəfindən dəstek verilməsi müstəqil dövlətimizin həyatında çox əlamətdar hadisədir: "Bu, müstəqillik dövrü Azərbaycan tarixinin ən mühüm nümunələrindən biri, dövlətçiliyimizin və diplomatiyamızın real təntənəsidir, hər bir Azərbaycan vətəndaşı üçün sözün böyük mənasında qururverici tarixi hadisədir. Beynəlxalq miqyasda və ölkə daxilində dövlət səviyyəsində həyata keçirdiyi məqsəd-yönlü tədbirlərlə ölkə rəhbəri, həmçinin pandemiya dövrünün tələblərinə ciddi surətdə əməl etməyin əsl nümunəsini göstərir. Dövlətimizin başçısı ölkəmizin paytaxtı Bakı



şəhərində ve regionlarda keçirdiyi, iştirak etdiyi bütün tədbirlərdə özü şəxşən maskadan istifadə etmək, sosial məsafə gözləməklə bu işin məsuliyyətini və əhəmiyyətini əyani surətdə nümayiş etdirir. Prezidentin pandemiya dövrünün tələblərinə bu qədər ciddi surətdə və yüksək səviyyədə əməl etmək nümunəsi göstərməsi hər bir Azərbaycan vətəndaşı üçün iibrətamıdır. Məhz bu nümunəvi təcrübənin nəticəsidir ki, bu gün yeni dərs ilinin başlanacağı tarix ərefəsindəyik. Bu, qururvericidir.

Yeni dərs ili ərefəsində hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə bir çox təhsil ocaqlarını açılışında iştirak etdiyi deyən T.Kərimova bildirib ki, bu dövlət başçısının bütün sahələrə olduğu kimi təhsilə də böyük qayğı və diqqətinin göstəricisidir: "Ümummülli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, təhsil hər bir millətin görəcəyidir. Prezident İlham Əliyev vurğulayıb ki, hər bir ölkənin bu günü və geləcəyi təhsilə bilavasitə bağlıdır. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycanda davamlı müstəqil dövlətimizin daha parlaq geleceyi namine tələbə gəncləre göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsəd-yönlü tarixi qərarlar kimi qəbul edirlər", deyən T.Kərimova bildirib ki, bütün bunlar həm tələbələrin, həm də ziyalıların üzərinə böyük vəzifələr qoyur: "İnanırıq ki, yeni dərs ilində də şagird və tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidi lərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevirilmək üçün var qüvvə ilə çalışacaqlar".

R.HÜSEYNOVA

şa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün "Sabah" qruplarında təhsilin təşkilinin həyata keçirilən siyasetin konkret təzahürəlidir".

T.Kərimli bildirib ki, Prezident İlham Əliyev yeni dərs ili ərefəsi sentyabrın 3-də birinci xanım Mehriban Əliyeva ilə birlikdə Murtuza Muxtarov küçəsində yerleşən Azərbaycan Dövlət İqtisad Universitetinin 3 sayılı tədris korpusunun yenidən inşa olunaraq istifadəye verilməsi tədbirində, sentyabrın 4-de ADA Universitetinin iki yeni korpusunun açılışında, Bakının Yasamal rayonundakı Vəqif Mustafazade adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışlarında iştirak ediblər.

T.Kərimova avqustun 7-də Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanışlığının yaddaşalan olduğunu bildirib: "Qed edim ki, Prezident İlham Əliyev 251 nömrəli məktəble tanışlığı təkcə təhsil ocağının kollektivi üçün deyil, ətrafda yaşayan sakinlər üçün də yaddaşalan oldu. Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin evvanlarından dövlətimizin başçısını salamladılar. Beləliklə, növbəti məktəbin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayığının daha bir təzahürüdür".

"Azərbaycan ziyalıları, təhsil ictihadı, çoxminli tələbələr ölkəmizin yeni gənc nəslini möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq geleceyi namine tələbə gəncləre göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsəd-yönlü tarixi qərarlar kimi qəbul edirlər", deyən T.Kərimova bildirib ki, bütün bunlar həm tələbələrin, həm də ziyalıların üzərinə böyük vəzifələr qoyur: "İnanırıq ki, yeni dərs ilində də şagird və tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidi lərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevirilmək üçün var qüvvə ilə çalışacaqlar".

Bu uşaqların təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzeşən onlar övladlığa götürüldükde də saxlanacaq. SIA xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyaset komitəsinin iclasında komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən "Təhsil haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi ha-

qınlıda" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə belə-



"Regionların inkişafını daha da stimullaşdıracaq yanaşmalar dəyərləndirilməlidir"

"Regionlarımızın davamlı inkişafını daha da stimullaşdıracaq yanaşmalar dəyərləndirilməlidir". Bu sözləri SIA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq Komitəsinin üzvü olan deputati Məzahir Əfəndiyev deyib.



"Bu çətin, bir o qədər də öyrədici dövrü müvəffəqiyyətli keçəcəyimiz gündən sonraki proseslər haqqında müxtəlif tezisler irəli sürüllür. Bu fərziyyələr arasında, xüsusilə diqqətəlayiq olanlardan biri də qloballaşma prosesinin gələcəyi ilə bağlıdır. Bir qrup ekspertlərin fikrincə, hazırda baş verənlər nəticəsində dünyanın müxtəlif hissələrinin bir-birinə bağlılığı daha da sürətlənəcək. Kimilər isə post-pandemiya dövründə dövlətlərin daha çox öztəminət tendensiyalarına üz tutaraq qloballaşmanın azalacağını və yaxud daha aşağı templə davam edəcəyini düşünürler. Müstəqilliyini əldə etdiyindən sonra Azərbaycanda dövlət quruculuğu istiqamətində ardıcıl işlər görülmüşdür ki, burada da regionların inkişafı, habelə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün Prezidentin tam nəzarəti altında 2004-cü ildən başlayaraq dörd illik dövrləri əhatə edən və hazırda 2023-cü ildək davam edəcək "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları" həyata keçirilmişdir" - deyə, millət vəkili bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə bütün dünyada tüg-yan edən COVID-19 ÜST tərəfindən pandemiya elan edildikdən sonra Azərbaycan hökumətinin bu istiqamətde apardığı uğurlu mübarizədə insan amili əsas götürülərək əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması prioritet istiqamətlərdən olmuşdur: "Artıq dövlətlər postpandemiya dövrünə qədəm qoymaqdadırlar. Bu baxımdan post-pandemiya dövrü davamlı fealiyyətdən kənarda qalma riski olan və ya proqnozlaşdırılan iqtisadi artımın az ola biləcəyi regionların davranışının inkişaf üçün əsas stimullaşdırıcı mexanizmlərin nəzərdən keçirilməsinin vacibliyini diktə edir. Bu mexanizmlərin əsas xüsusiyyəti regionların özü-nəməxsus inkişaf ehtiyaclarını təmin etmək üçün lokal xarakterli həll yollarını təklif etməkdir.

Nəzərdən keçirilə biləcək mexanizmlərdən biri "Əraziyə Əsaslanan Inkişaf" (ƏTİ) yanaşmasıdır. Dörd əsas xüsusiyyətə malik olan ƏTİ modeli ilk növbədə yerli problemləri daha geniş perspektivdə dəyərləndirib, müxtəlif sektorlararası tədbirləri (təhsil, gənclər, məşğulluq, iqtisadiyyat və s.) integrə edərək vahid yanaşma təklif edir. Bu vahid yanaşma tərtib edilərək bütün əhali qruplarının (yaşlılar, gənclər, qadınlar, əlliyyi olan və s.) ehtiyacları öyrənilir və nezərə alınır, bu isə vahid yanaşmanın əhatəliliyi, başqa sözə ifadə etsək inklüzivliyini təmin edir. Digər tərəfdən inkişaf ehtiyaclarının daha dərindən öyrənilməsi və onun əsasında tərtib olunacaq tədbirlər planının daha yaxşı nəticə verməsi məqsədilə hədəf seçilən ərazilərdə yaşayan əhalinin prosesdə iştirakına və proses üzərində məsuliyyəti mənimsemələrinə böyük önem verilir. Nəticə etibarı ilə qurulacaq vahid yanaşmanın tərkib hissəsini yerli şəraita uyğunlaşdırılmış həll yolları təşkil edəcəkdir.

Ölkəmizdə sistemli şəkildə bu yanaşmanın tətbiq olunması xüsusilə kənd yerlərində davamlı inkişafı təmin etməklə regionlarımızın sosial-iqtisadi inkişafı üzrə Dövlət Programının nəticəliyini daha da artıracaqdır.

Bu məqsədilə ilkin addım kimi bir və yaxud ortaq inkişaf problemləri və ehtiyacları olan bir neçə rayon hədəflənməli, bu bölgədə yerli və beynəlxalq mütəxəssislər tərəfindən qiymətləndirilmə aparılmalıdır. Nəticədə hədəflənmiş ərazinin davamlı inkişaf üçün tövsiyyələr toplusu hazırlanmalı və ölkə rehbərliyinə təqdim edilməlidir. Qiymətləndirmə ərazinin inkişaf modelinin müəyyənləşdirilməsinə və bu modelin əsaslandırılmasına xidmət etməlidir".

Məzahir Əfəndiyev əlavə edib ki, daha sonra qiymətləndirmənin nəticələrinə əsasən, bir neçə illik dövrü əhatə edəcək pilot layihənin sənədi hazırlanmalı və təsdiq edilməlidir: "Qiymətləndirmə və pilot layihənin icrasında ən yaxşı təcrübələrin tətbiq olunması məqsədilə ƏTİ programlarının idarəetmesi üzrə qlobal miqyasda təcrübəyə malik bir və ya bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq etmək məqsədə uyğun olardı. Beynəlxalq təşkilatın seçimi üçün əsas kriteriya kimi onun yerli inkişaf kontekstini və lokal problemləri yaxından tanıması, hökumətə layihənin icrasında dəstək göstərə bilmək üçün institusional və insan potensialına malik olması göstərilməlidir.

Sonda onu da vurruqlamaq istərdim ki, yuxarıda qeyd etdiyim istiqamət üzrə tədbirlərin uğurlu icrası ölkəmizin 2015-ci ildə BMT tərəfindən qəbul edilmiş 17 Davamlı İnkişaf Məqsədine çatması üçün yeni əsaslar yaradacaqdır. Eyni zamanda bu məqsədlər və onların 169 hədəfinə doğru irəliləyişi ölçmək üçün istifadə olunan indikatorlar təklif edilən ƏTİ modelinin qiymətləndirmə bazasını təşkil etməlidir".

Nigar Məmmədova

Toxun acdan nə xəbəri, yaxud Nikol-Anna cütlüğünün lüks həyatı

Yaxşı, rahat, hətta lüks yaşamağı belə kimsə qadağan edə bilməz. Bu bir həqiqətdir və kimsə buna qarşı çıxmır. Belə çıxır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bu aforizmi özünə rəhbər tutub və qalan heç nə onu maraqlandırır. Amma bu qadının diqqətinə çatdırmaq yeri-nə düşərdi ki, yaxşı yaşamaq üçün, lüks həyat üçün kifayət qədər vəsait tələb olunduğu da bir həqiqətdir və kimsənin buna qarşı çıxmaması üçün həmin vəsaitlərin şəffaf olaraq, qanuni şəkildə əldə edilməsi gərəkdir. Əks halda baş nazir arvadının özünü bu şəkildə rahat, lüks həyata alışdırması, əyləncələr dün-yasına qərət etməsi əlbəttə ki, müzakirə mövzusuna çevriləlidir, necə ki, biz bunun Ermənistan cəmiyyətində də olduğunu şahidiyik.

İndi erməni cəmiyyəti baş nazir və onun arvadının hal-hazırda neçə həyat yaşadığını seyr edir və "rəngli inqlab" adı altında aldadıldığından da fərqindədir. Fərqindədir ki, belində çanta, nimdaş geyimde kütlənin qarşısında demokratiya, şəffaflıq deyə bağışan biri indi qolundakı bir neçə milyon dəyerində saatla lovgalanır ve yuxusunda belə görmədiyi şəkildə arvadı ilə gəzintilərə çıxır. Özü də maraqlıdır, kimin vəsaitleri hesabına. Əger, Nikolun faşistlərə, şəxslən Hitlerə satılan babasından miras qalmışsa, niyə bu zamana qədər onun çuxasından cin ürkürdü? Yaxud, Annanın "məzuniyyətin son saatlarının həzzini" adı altında çəkdirdiyi selfilərini bundan öncə niyə ermənilər görmürdü? Axi, qeyd etdiyimiz kimi, yaxşı, rahat, lüks yaşamağa qadağan heç zaman olmayıb və belə qadağalarsız şəraitdə Anna bu zamana qədər nə əcəb "həzz" had-qını əldən verib?

Əlbəttə, erməni baş nazir və onun arvadının sağa-sola xərclə dikləri vəsaitləri erməni cəmiyyəti də yaxşı görür və ermənilərə məxsus sosial şəbəkə hesablarında da bunun şahidi olmaq olar. Məsələn, bu barədə Facebookdakı səhifəsində Qaqik Sarukyanın həmkarı Lianna Manukyanın yazdıqları təsdiq edir ki, Ermənistanın hakimiyət postunu qamarlayan Paşinyanın öz arvadı ilə "həzz" alması üçün sağa-sola səpdiyi vəsaitlərin, özü də qarandıq yollarla elə keçirdiyi vəsaitlərin, dövlət vəsaitlərinin fərqində olanlar var.

Ermənistanda bir çox sosial şəbəkə istifadəçiləri yazırlar ki,



Anna Akopyan bəlkə uzun müddət çalışaraq, özü də fədakarlıqla çalışaraq, çox məhrumiyyətlər möqabilində illərlə vəsait, belə bir məbleğ toplayıb və indi də pul kisəsinin ağzını açıb gen-bol xərcleyir? Yeni, xüsusi ehyamla, sarkazmla bildirilir ki, belə məbləğləri Anna heç zaman nə topuya bilməzdi, nə də bunun toplanması üçün elə bir fədakar əmək sərf etməyib. Biz sözlə, "həzz" üçün ələ keçirdiyi vəsaitlərin onların özlərinin olmaması, qamarlamaları, dövlət vəsaitləri sərf etdiləri açıq-aşkar bildirilir.

Ən diqqət çəkən bir məqam isə ondan ibarətdir ki, baş nazir arvadının "həzz" almaq istəyi o qədər böyükür ki, bu qadın indi də elində avtomat şəkil çəkdirir və utanmadan bunu yayır. Xeyriyyə fonduna rəhbərlik etməklə silahlı poz vermək arasındaki təzaddan utanmadan çəkdirir şəkillərini bu qadın. Doğrudur, xeyriyyə fondu dediyimiz fondun nə ilə məşğul olduğu, vəsaitləri ni haradan əldə etdiyi, hara sərf

daha çox utanmazlığı, həyəzliyi inandırıcıdır. Çünkü, milyonlarla vəsaiti öz kefi, istirahəti, həzzini səpəleyen bu qadının sühl çağırışları başına dəysin, heç olmasa acıdan ölen birçə erməniye bir tikə yavan çörək belə verməməsi və bununla paralel olaraq özünü dırnaqarası qayğılaşa ana kimi qələmə verib çağırışlar etməsi onun daha çox həyəzliyindən, utanmazlığından xəbər verir.

Əslində, bu qadının baş nazir olan əri də özü kimidir və hədəsələrin xronologiyası təsdiq edir ki, indi erməni xalqı dediyi toplum onun heç vecinə də deyil. Əlbəttə, biz zamanlar xalq adından danışan beli çantalı nümayişçi obrazı onun hakimiyət postunu qamarlaması ilə dərhal yoxa çıxdı və sanki belə bir adam olmayıb. İstər Amulsar mədəninin istismarı məsəlesi olsun, istər polisin xalqın tərəfində olması tələbi olsun, istər erməni xalqının rifahi barədə qızıl dağlar və etməsi məsəlesi olsun, bunlar indi heç Nikolun yadına

edildiyi də qaranlıqdır və əslində bu da başqa bir müzakirə mövzusudur. Amma hər halda bu sadalanın özü də Annanın kimliyi, fəaliyyəti barədə məsələlər, məqamlara aydınlıq getirmək üçün gərəkli faktlardır. Lakin müzakirə mövzusu bu qadının, özü də baş nazir arvadının bir tərəfdən sülh çağırışları etməsi, digər tərəfdən də silah əlində poz vermesidir. Sülhənən dəm vuran bu qadın əlindəki silahı Azərbaycanın sərhədd zonasına, dinc insanlarına, əhalisine tuşlayan zaman bunun sühl çağırışları ilə üst-üstə düşmədiyini qanımır, yoxsa qanaraq həyəzliq, utanmazlıq edir. Hər halda bu qədər qanızmas olmasından

da düşmür. Çünkü, istismarına xalqın narazılıq etdiyi Amulsar mədəninin istismarı məsəlesi onun gündəmində, polis xalqı əzmək üçün hökmü altında, xalqın rifahi isə axırıncı planındadır. Daha doğrusu, xalqın rifahi, heç onun planına da düşmür, çünkü, xalqdan oğurlayıb qoluna milyonlarla dəyəri olan qızıl saat taxarkən xalq onu zərə qədər də narahat etmir. Halbuki, ac erməni vətəndaşları çörək almaq üçün qəpik-quruşa da ehtiyac duyurlar.

Paşinyan ilin əvvəlində iş ilin başlanması münasibətlə erməniləri təbrik edən zaman da qızıl dağlar vəd edərkən öz xalqını aldatdı. Hansı iqtisadiyyatla, hansı istehsalla, hansı məşğulliyət sahəsi ilə bu adam vələr verdi axı! Bunu erməni cəmiyyəti özü belə hələ də anلامaqdə çətinlik çəkir. Sehrli çubuq vəsiti ilə edəcəkdimi bənə? "Elm tələb edən əmək həmin sehirləri çubuqdur və ermənilərin problemlərini bunun vəsiti ilə həll edirik və həll etməkdə davam edirik", deyə o zaman bəyan edən Paşinyan əslində, ehymam vurmuşdu daxili auditoruya. Ermeni cəmiyyətinin axmaqları da bunun mahiyyətini o zaman başa düşməsə də, indi anlamaq məcburiyyətindədirler ki, "sehrli çubuq" dediyini əslində, elə erməni baş naziri öz əlində hesab edirdi.

Soruşmaq ayıb olmasın milyonlarla dəyəri olan saat "borc" allığı vəsait hesabına alınıb? Adı bir vətəndaşa qarşı açıq-ashkar bir hörmətsizliklə qarşılaşır Ermənistan cəmiyyəti və özlərinə qarşı kinayəli və saymazyana bir münasibət görür. Eyni zamanda dərk edənlər də bilirlər ki, erməni baş nazirinin xərcleydi hər qəpiyi adı bir Ermənistan vətəndaşı gec-tez ödəməlidir. Guya ki, öz müdafiəçilərinin, hərbçilərinin mənəvi ruhunu yüksəltmək üçün əllərindəki avtomatla lağ obyektiinə çəvrilmək əvezinə, Paşinyanın ailəsi milyonları ordu fonduna köçürüb bilərdi, əgər ordu, müdafiəçi nəzərə alınsaydı. Yaxud, milyonlarla dəyəri olan saatda məsrəf edilinca, bu pullar xalqın rifahına sərf edilsəydi daha böyük faydası olardı xalqa. Əgər belə olmursa, deməli, ruh yüksəkliyi də, xalqın rifahi sözərə də boş söz yığınından, populizmdən, pafoslu çıxışlardan başqa bir şey deyil. Baş nazir və ailəsi tərəfindən talaçılıq təfəkkürünə fonunda ordunun mənəvi ruhunun səviyyəsinin yüksəlməsinə töhfə verəməsi ehtimalı belə güñündür. Baş nazirə gəlince, o milyonlarla vəsaiti təmirinə sərf etdiyi öz sarayının da pəncərələri önünde vətəndaşların qışqırıq səsini eşidirə, nəzərlərinin səbəbini soruşmaq belə artıqdır. Çünkü, toxun acdan nə xəbəri olacaq. Yaxud, Nikolun və Annanın lüks həyatı kimin hesabına dır, artıq hər kəsə bəlli-



Xaricdəki
mükəlifet
niyə susur?

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Fikir verirsinizsə, cərəyan edən məlum ölkədaxili proseslərdən sonra, sosial şəbəkələrdə oturaraq, ard-arda dövlətçiliyimiz əleyhinə danişanların daha bir qapılıları bağlanıb. Daha dəqiq desək, Qənimət Zahid, Servinc Osmanqızı, Qurban Məmmədov və başqaları "şok xəbər", "dəhsətli yeniliklər", "ilk informasiya" kimi başlıqlarını eksklüziv olaraq yaya bilmirlər. Bunun isə səbəbi var, özü də çox bəsət səbəbdür - artıq dövlətin, hakimiyyətin daxili sirlərini, onlara əvvəlcədən çatdırıclar daha yoxdur. Bundan sonra da olmayıacaq. Artıq nə agent var, nə də çugulçu...

Xain informatorlar özlərini "təmizə çıxarmaqla" məşğuldurlar

Halbuki, bir neçə ay əvvəl sinəsinə döyüb, gur-gur guruldayan Qənimət Zahidin indi heç bir "etibarlı mənbəsi" yoxdur və o da qalib canlı yayılmışlarında nala-mixa döyücləməyə. Hətta Əli Kərimlinin trolları da tələb edirlər ki, bəs "ay Qənimət, son bir neçə aydır ki, heç bir eksklüziv yarmırsan, nə oludu..?"

Başından yekə-yekə danışan Qənimət isə susur. Elə gözlərini əyib özünü "ağillı" göstərmək, əslində siyasi kuklalıq edən Sevinc Osmanqızı da, danışanda ağızına cullu dovşan yerleşməyən Qurban Məmmədov isə, ümumiyyətlə susur!

Onların nə mənbələri, nə çugulcuları, nə donoşçuları qalmayıb. İndi həmin şəxslər - yəni xain informatorlar özlərini "təmizə çıxarmaqla" məşğuldurlar. Hətta "aydan arı, sudan duru", "dövlətçi", "sadiq" olduqlarını "sübüt" etməkdən ötrü medianın bəzi küçü-bucaqlarında qalan "sədaqətliləri" vəsiti ilə "sudan quru çıxmaga" çalışırlar".

Od sənüb, hətta külü də qalmayıb ki, bari onunla başlarını qatsınlar...

Beləliklə, hələ aylar, illər əvvəl Qənimətin, Sevincin, Qurbanın və s. blogerlərin qurbağa göllərinə daş atılıb. Həmin daş eyni zamanda, qurbağa gölündən rikoşet vermək, sözügedən "eksklüzivçilərin" başlarına da dəyib. Ha vurnuxurlar, ha cəhd edirlər, ortaya nə isə "şok xəbər" çıxarmağı bacarmırlar. Çörəkləri kəsilib, suları da quruyub...

Ancaq bu məsələdə əsas budur ki, heç nə əvvəlki kimi deyil və heş olmayıacaq da. Artıq xainlərin, özlərinə sədaqətli göstərib saman altından su yerdənələrin aqibətləri məlum olduğu kimi, Avropada oturub canlı yayına çıxaraq guya "məhərətlə", ya da "peşəkar" informatorluqlarının da aqibətləri məlumdur. Od sənüb, hətta külü də qalmayıb ki, bari onunla başlarını qatsınlar...

Lukaşenko Belarusun Baş prokurorunu vəzifədən azad edib

Belarus Respublikasının Baş prokuroru Aleksandr Konyuk Prezident Aleksandr Lukaşenkonun qərarı ilə tutduğu vəzifədən azad edilib. SIA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmeti məlumat yayıb. Baş prokuror vəzifəsinə əvvəller Dövlət Məhkəmə Ekspertiza Komitəsinə rəhbərlik etmiş Andrey Şved təyin edilib. Lukaşenkonun sözlərinə görə, keçmiş Baş prokuror özünü diplomatik xidmətdə sınamaq istəyini bildirib: "Mən bu istəyə qarşı deyiləm. Xarici İşlər naziri ilə əlaqə qurub təkliflərini hazırlamasını xahiş etməliyik".



Inam Hacıyev

“Nezavisimaya qazeta”: Nikol Paşinyan kəskinləşməyə doğru gedir

Rəsmi Yerevan Rusiyani Bakı ilə münaqışdə öz tərəfinə çəkməyə çalışır

Sentyabrın 5-də Rusyanın “Nezavisimaya qazeta” qəzeti “Nikol Paşinyan kəskinləşməyə doğru gedir” başlıqlı məqalə dərc edib. SIA məqaləni təqdim edir: *Yerevan Bakı ilə münaqışdə kəskinləşmədə oynayır. Ermənistanın baş naziri Nikol Paşinyan avqustun sonunda Dağlıq Qarabağa səfər edib. Onun qondarma “respublika”nın prezidenti Araik Arutyunyanla görüşü keçirilib və tərəflər hərbi əməkdaşlığı müzakirə ediblər. Bu, Ermənistan və Azərbaycan arasında davam edən hərbi qarşıdurma fonunda baş verib: toqquşmalar iyul ayındaki kimi kəskin olmasa da, vaxtashı atəş və təxribat xarakterli hücumlar baş verir.*

Bununla belə, səfər Azərbaycan tərəfi üçün həssas bir günde - avqustun 30-da Qubadlı rayonunun işğalı gündən reallaşıb. Eyni zamanda, Yerevan Rusiyani və KTMT-nin digər ölkələrini öz tərəfindən münaqışmeye cəlb etməye çalışır. Lakin bu güne qədər bu cəhdələr uğursuzluqla nəticələnib.

Xatırladaq ki, iyulun ortalarında Ermənistan-Azərbaycan dövlət sərhədində döyüşlər baş verib. Atışma bir neçə gün davam edib və çox sayıda insan tələfati ilə neticələnib. İndi vəziyyət sakitləşib, amma gərginlik davam edir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirildiyi kimi, avqustun 23-ü seher Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhə xəttini keçməyə cəhd göstərib. Rəsmi Bakının məlumatına görə, erməni təxribat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan döyüş zamanı eşir götürülüb.

Yerevan eskalasiyanın Azərbaycanın hərəkətlərindən qaynaqlandığını israr edir. İyulun 12-də Ermənistan Müdafiə Nazirliyi bildirib ki, guya Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları na-

məlum səbəblərdən “UAZ” markalı nəqliyyat vasitəsi Ermənistan Respublikasının dövlət sərhədini keçməyə çalışıblar. Lakin diqqət çəkən məqam odur ki, Ermənistanın hakimiyət organları bu versiyaya özləri də şübhə edirlər. Hətta yerli jurnalistlər hökumətin iclasında Paşinyanın vəziyyətin gərginləşməsinə səbəb olan “UAZ”-a atəş açmağın zəruriliyini sual altına qoymuşunu görəndə təcəccübləndilər. Baş nazır gürən edib ki, bəlkə də azərbaycanlıların məqsədi hərəcilişin təkid etdiyi kimi, mövqelərini elə keçirmək yox, itirilmiş maşını qaytarmaq idi. Həqiqətən, avtomobilin hərəkətini hərbi hücum əlaməti hesab etmək mümkün deyil - bunun üçün zirehli texnikadan istifadə etmək daha məntiqlidir.

Bu qəribə versiyanın irəli sürüləməsi erməni ordusunun Rusiya XİN-in başçısı Sergey Lavrovun dediyinə və iyul döyüşlərinə səbəb olduğuuna inandığı təqdirdə, “əsaslı eməllərinə” görə çalıştığı işlərin nə dərəcədə uzlaşması üzərində düşünməyə vadar edir. Üstəlik, Ermənistanın hərbi keşfiyyatı xüsusiətənəkildə geriləyir. Bu ya-



qismində danışqlara cəlb etmək və Yerevandan səslənən “ərazilərin sülhə dəyişdirilməsi” kimi qəbul edilmiş formul dəstək qazanmış: həqiqətən, o halda ümumiyyətlə aydın olmayacaq ki, Bakı Yerevan ilə nə baredə razılığa gəlsin. Bundan əlavə, Paşinyanın Qarabağa səfərindən dərhal sonra qondarma “respublika”nın xarici işlər naziri bildirib ki, ATƏT-in Minsk qrupunun formatında danışçılar prosesinin bazası sayılan Madrid prinsipləri daha müzakirə olunmur. O, faktiki olaraq Sergey Lavrovun 1 sentyabr tarixli bəyanatını təkzib edib. Qarabağ ermənilərinin lideri Araik Arutyunyan öz növbəsində ümumiyyətlə erməniləri “xəyal qurmamağa” və “mühərabəyə hazırlaşmağa” səsleyib.

Paşinyanın Dağlıq Qarabağa “qırğı” kimi səfəri bu formatda dia-loqa çətin ki, şərait yaradır. Onun özünün dolayı səbəblər ola bilər. Koronavirus pandemiyası fonunda Ermənistanın iqtisadi və siyasi vəziyyətin pişləşməsi hakimiyət orqanlarını daxili problemlərdən diqqəti yayındırmaq üçün hücum xarakterli, daha kəskin xarici siyaset aparmağa məcbur edir.

Bununla bərabər, Ermənistanın ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, müxalif “Vətən” partiyasının lideri Artur Vənetçyanın güclənməsi müzakirə olunur. Hesab edilir ki, o, Rusiyanın müəyyən dairələri tərəfindən desteklənir. Vanetsyan bu yaxılarda erməni müxalifətinin geniş danışçıları barede xəber verib. Yeganə məqsəd Paşinyan hakimiyətindən mümkün qədər tez yaxa qurtarmaqdır. Bütün bunlar qonşu respublika ilə münaqışdə getdiçcə daha düşüncəsiz hərəkətlərə yol veren erməni rəhbərliyini açıq-ashkar qıcıqlandırır.

Ermənistan: “Yüzlərlə insan işini, fəaliyyətini dayandırmaq məcburiyyətində qoyulub”

Bu gün, əsasən paltar idxal edən sahibkarlar Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. SIA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumat istinadən xəbər verir ki, 1 sentyabr 2020-ci il tarixində Ermənistanda geyimlərin gömrük rəsmiləşdirilməsi rüsumları artırılıb və etirazlar da bu səbəbdəndir.

Məlumatda qeyd olunur ki, bundan sonra xaricdən getirilən paltarlara görə rüsumların artırılmasından narazılıq edən etirazçılar artıq fəaliyyət göstərməyin, işləməyin mümkünsüzlüyünü vurğulayıblar.

“Paltar və ayaqqabı məsələsində gömrük rəsmiləşdirilməsi 3 dollar 25 sentə başa gəlir. İndi gömrük dəyəri təxminən altı dəfə



artırılır. Bunun nəticələri də əlbəttə ki, malla-rın bahalaşması olacaq. Mən məcbur olaraq fəaliyyətimi, işimi dayandırmağın və mənim kimi yüzlərlə insan var ki, işini fəaliyyətini dayandırmaq məcburiyyətində qoyulub. Biz ancaq vergi ödəyirik”, deyə etirazçılarından biri bildirib. “Bele işləmek mümkün deyil”, deyə etirazçılar bəyan ediblər. Onlar hökumətin çıxıb onların suallarını cavablandırımlarını tələb ediblər.

Inam Hacıyev

“Goranboyu tutmaq bizə nə verər, nefti yoxdur - Gəncəni...”

Baxın, qondar-ma “DQR”-in

Təhlükəsizlik Şurası deyilən fitne-fasad yuvasında indi də belə müzakirələr gedir. Yeni Azərbaycanın adı torpaqlarını işğal edib doydular, indi də neftli torpaq axtaşlarına başlayıblar. Minsk qrupunun həmsədr ölkələri Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərində dinc yolla çıxa-caqlarını təlqin etdiyi bir vaxtda Ermənistanda, qondarma qurumun da başçıları BMT-nin və Minsk qrupunun eqidasi ilə yox, müdafiə naziri Tonoyanın “sühl yox, yeni ərazilər namine yeni müharibə” kimi irticaçı felsefəsi ilə hərəkət edirler”. SIA-nın məlumatına görə, burnu açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şəhəri Aydin Quliyev deyib.

Onun sözlərinə görə, maraqlıdır ki, həmsədrlerin və XİN başçılarının ən son görüşlərində “aqressiv ritorika”dan imtina etmək kimi tövsiyyə dənə-dənə verilib və bunu

sühl yolu ilə münaqışının tənzimlənməsi üçün zəruri şəraitin yaradılmasına ən böyük maneələrdən biri kimi qiymətləndirilərlər: “Lazım idi ki, belə “coxmərtəbəli” mülahizə ilə sürətli həməsədr ölkələr sözlərinin üstündə duraraq aqressiv ritorikanın bir-birindən “cəlbedici” və “şedevr” nümunələrini yaradan Ermənistanın hərbi-siyasi rəhbərliyinə ünvanlı şəkildə həddini göstərəylərlər. Hələ biz demirik ki, Azərbaycanın diplomatik ritorikasında bircə dənə də olsa ədalətə və beynəlxalq hüquq normalarına zidd aqressiv nümunənin olmadığını da fakt kimi xatırlada bilərdilər”.

A.Quliyev vurğulayıb ki, əgər Azərbaycanı həlledici addımlardan çıxındıren və sühl yolu idealizə edən həməsədr-vəsiti ölkələr təcavüzkarın “ipini” zamanında dartsayırlar, bizim məşhur el məsələdə deyildiyi kimi, “tülüklə gelib tayada balalamazdı”.

Aysel Məmmədova

Ermənistanın Azərbaycana qarşı ekoloji genosidi

Dağlıq Qarabağın iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan, bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ermənilərin diqqətində olmuşdur. "Böyük Ermənistən" yaratmaq eşi ilə yaşayan ermənilər öz məqsədlərini həyata keçirmək üçün törətdikləri əməllərinin nəticəsində bu gün Azərbaycanın işğal altında olan ərazisində talançılıq missiyalarını vəhşicəsinə davam etdirirlər. Bu gün işğal altında olan ərazimizdə hansı proseslər baş verir? Məlumdur ki, tarixi kökü olmayan və ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər qəddarcasına Dağlıq Qarabağın və ətraf rayonlarının təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsini dağıdırlar. Talançılıq missiyasını reallaşdırın Ermənistən "sivilizasiyalı" dövlət kimi hələ də dünya ölkələri tərəfindən qəbul olunmuş konvesiya, qərar, bəyanat və qətnamələrə əməl etmir. Hazırda işğal olunmuş ərazilərdə dövlət təbiət abidələri mühafizə olunmamaqla sahibsiz qalmış, hətta həmin ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu abidərin əksəriyyətini məhv etmişlər. İşğal olunmuş rayonlarda 152 ədəd belə ağaç növü, 13197,5 ha qiyoməti meşə sahələri, 5 ədəd geoloji obyekti qalmışdır.



na səbəb olmuşdur.

Ermənistənə həyata keçirdiyi sivil vəhşilik siyaseti

Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındaki Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıllı, Füzuli və Ağdam rayonlarının əraziləri əkilib-becərilir və ona görə də böyük ekoloji fəlakət yaşayılır. Təbiətə qarşı olan ermənilərin amansızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qışqanlığını, iddiyalı mövqedən çıxış edib, özünəməxsus formanı tətbiq etmesi ilə yanaşı, bir məntiqin de gerçəkliliyini təsdiqləyir. Bu, ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyen faktordur. Mənbələrdə göstərilir ki, ermənilər təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsenilir. Qeyri-qanuni bir şəkildə Dağlıq Qarabağı işğaldə saxlayan, ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşıyan ermənilər ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirkilənməsinə səbəb olur.

Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə esrlik tarixi olan ölkənin yəraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bunun arxasında ermənilərin utopiyaları, eləcə də xalqın tarixinə qarşı təcavüz planı dayanır. İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətməsi də bir faktdır. "Leşkar"

meşə sahəsində isə yararlı ağacları tam qırıb aparırlar. Tikinti materialı kimi Ermənistən Yunanistana və İran'a ixrac etdiyi ağaç materialını istehsal etmək imkanında deyil. Bu yalnız işğaldə olan Azərbaycanın meşələri hesabına mümkün olur.

Erməni işğalında olan ərazilərdə erməni ekoloji genosidi davam etdirilir. Azərbaycanın işğal altında olan ərazilərinin simasını deyişib xarabalığa çevirən ermənilər öz milli xüsusiyyət və təlabatları çərçivəsində bu məkanlarda ab-hava yaratmaqla vəhşilik missiyalarını həyata keçirirlər. Dünya şöhrəti qızılı palıd erməni işğalindadır. Laçın dövlət yasaqlığı da erməni işğalçılarının əlindədir. Yasaqlıda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ilde aparılan yoxlanmadada: dağkeçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. 1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli azalmışdır.

Qubadlı dövlət yasaqlığında isə işğaldən evvel müyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş cüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çäqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirin, göyərcin bu yerlərin daim sakınçılardır. İndi bu yasaqlı işğal altında olduğundan ermənilər bu xəzinədə vəhşicəsinə istifadə edirlər.

Bələ bir səfali yerlərə malik yerlərimizin ermənilərin əlində qalması Azərbaycanın iqtisadi inkişafına, zərəbə vurur.

Nəzakət ƏLƏDDİNQIZI

"Xaricdəki "təhqir və böhtan maşınları" məsuliyyətə cəlb edilməlidir"

"Bu gün spontan bir sosioloji sorğu keçirilərsə və insanlardan xaricdəki "təhqir və böhtan maşınları"nın davranışları barədə sual edilərsə, yalnız bircə cavab alınacaq: onlar xainidir və qanun qarşısında cavab verməlidir. Son vaxtlar da sosial şəbəkələrdə sadə vətəndaşların onların təhqirlərinə, Vətənimizə xayanət əməllərinə etirazlarını da müşahidə etməkdəyik. Çünkü, illərdir Avropada və başqa ölkələrdə məskunlaşmış həmin anti-Azərbaycan şəbəkəsinin nümayəndələri "demokratiya" adı altında sosial şəbəkələrdə bir söyüş, təhqir platforması yaradaraq xalqımızın və dövlətimizin imicinin ləkələnməsinə, milli maraqlarımızın zərbə altına salınmasına səbəb olublar.

Bu səbəbdən də, xaricdəki "təhqir və böhtan maşınları"nın tərəfdikləri cinayətlərinə görə

məsuliyyətə cəlb edilməsi sosial tələbdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Nizami ra-



yon teşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, adını müxalifət qoyub milli maraqlara zərəbə vurmaq, her fürsətde siyasi-ictimai stabilliyi pozmağa cəhdələr etmək, insanların sosial vəziyyətdən siyasi məq-

sədlər naminə istifadə edib dövləti təzyiqlər qarşısında qoymaq düşməncilikdən başqa bir şey deyil. "Beşinci kolon"un uzantıları olan Sevinc Osmanqızı, Qənimət Zahid, Orduşan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqli kimi düşmənlərdən qoruyaq. Əgər bunu bu gün etməsək, gələcək nəsillərimiz üçün ermənilərdən daha dəhşətli, qorxulu bir xəyanətkarlar sinfi, düşmənlər formalşa bilər".

və başqa anti-milli ünsürlər xalqa və dövlətə düşmən kəsiliblər.

Sədaqət Vəliyeva əlavə edib ki, cəmiyyətimiz ayıq-sayıq olmalı, adları çəkilmiş düşmənlərin xəyanət əməllərinə qiymət verilməli, məhkəmə ilə cinayətlərinə cəza kəsilməlidir: "Əgər bu cür Vətən xainlarının qarşısını zamanında alınmasa, onlar dövlətimizə, xalqımıza ağır zərbələr vura bilərlər. Çünkü, onları yalnız şəxsi maraqları düşündürür, özlərinin, övladlarının xaricdəki bahalı həyatının təminatı maraqlandırır. Bu mənada bir olaq, güclü olaq, Vətənimizi, dövletimizi Sevinc Osmanqızı, Qənimət Zahid, Orduşan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqli, Süleyman Süleymanlı

Əli Kərimli ilə Nikol Paşinyan arasında heç bir fərqi yoxdur

Yaxud layiq olmadıqları “monopoliya” iddiaları...

Rus yazılıcısı İvan Krilovun “qəhrəmanları” yenə ortada: AXCP sədri Əli Kərimli ilə Ermənistanın baş naziri Nikol Paşinyanı deyirəm. Bu, nə səmimiyyət? Taktiki gedislərdə müəyyən yanlışlıqlar ola bilər, lakin strategiya qüsursuz olmalıdır. Bəzən isə istər taktiki gedislərdə, istərsə də strategiya seçimində yanlışlıqlara yol verilir. Lakin bəzən də siyasetçilər, ümumiyyətlə, nə taktika barədə düşünür, nə strategiya, onların fəaliyyətinin ən düzgün qiymətləndirilməsini bir sözlə ifadə etmək mümkündür - imitasiya. Bu gün hər iki “mənəm lider, məndən başqa yoxdur” iddiası ilə görək nə istayırlar?

Elə götürək Əli Kərimlini. 1993-cü ildən bu güne kimi müxalifet en müxtəlif birliliklər və seckiblokları formalasdırı. Və son neticədə protest elektoratını mobilizə edə bilmedi. Yaradılan ekşə birliliklər sanki görüntüsü yaratmağa xidmet etdi. Son 30 ilini bu siyasi proseslərin içinde keçirənlər gözəl anlayırlar ki, bu, növbəti bir “fotoqraflara poz vermək” görüntüsündür.

Əli Kərimlinin “dublikat”ı Nikol Paşinyan kimə, yaxud hansı gücə arxayındır ki...

Liderlik iddiasında olan Ə.Kərimli və Nikol Paşinyan, hər ikisi “faşist”, “qaniçən” adlandırılır. Belə olan halda hansı “liderlikdən” söhbət gedə bilər? Ə.Kərimli kimi Nikol Paşinyanın da pisixi problemləri var. Ancaq bununla hər şey yetmir. Ə.Kərimli: “Kim mənim dediklərimi təsdiqləmirsə, o mənim düşmənimdər” deyirə, Nikol Paşinyan da hakimiyətə gələrkən eynilə bu tələbi edib: “Əgər parlament fraksiyası məni seçməsə, heç kimi seç-



mə - yəcək. Baş nazirin seçiləcəyi gün bütün erməni xalq meydanda olacaq. Qoy, xalqın iradəsini yerinə yetirməməyə çalışınlardır.

Əger Ə.Kərimlinin 27 illik “ana müxəlifət” iddiası ilə iblis xisəlti olduğunu bu gün kimi xalq onu qəbul etməyibse, Paşinyan da hakimiyətə gəldiyi bu iki ildən çox bir müddətdə xalqının yaddaşında

Əli Kərimlinin Paşinyana “bəy tərifi”nin sırları...

Paşinyanın Qarabağ'a etdiyi

heyəsiz gediş hər bir Azərbaycan vətəndaşında haqlı qəzəb doğurur. İşğala meruz qalmış ölkə olaraq bu qəzəb ədalətlidir. Lakin AXCP sədri Əli Kərimli Paşinyanın Xankəndidə etdiyi nümayişkərənə hə-yasılığından sevindiyini eyni formada etiraf edir. O, “hakimiyətə gedən yolda bütün yollar mübahidir” prinsipindən əl çəkmir. Gecə-gündüz sosial şəbəkelərdə Ermənistanı Azərbaycana “nümune” kimi göstərir, Nikol Paşinyana “bəy tərifi” yağıdır ve az qala Qarabağda davam edən işğala sevindiyini də açıq-aydın gizlətmir. Bildirir ki, “günahkar Azərbaycan hakimiyətidir”. Bu günlərdə “Azərbaycan saatı”nda çıxışı zamanı da Əli Kərimli iddia edir ki, “Azərbaycan hakimiyəti Paşinyanın təhlükəsizlik şurasının iclasını Xankəndidə keçirməyinə heç bir cavab vermedə”, ardınca “çünki hakimiyətin deməyə sözü yoxdur, hakimiyət yalnız özünü düşünür” deyə populist fikirlər səsləndirir.

Doğrudanın, bu gün Azərbaycan torpaqlarında davam edən işğal onu narahat edir? Belədirse, niyə indiyə qədər heç bir çıxınızı, mitinqi, yaxud müsahibəsinə sırı Qarabağda işğal faktına həsr etmeyib? Həyasişliğin son dərəcəsi buna deyirlər. İndi de Paşinyanın Qarabağ'a gəlişi onun siyasi ambisiyalara uyğun olduğu üçün bu haqda sevə-sevə danışır. O, Paşinyana “bəy tərifi” deyir. Bax, budur Əli Kərimli ilə Nikol Paşinyanın oxşarlığı. Budur, ermənidən betər erməni.

**Kərimlinin cəfəng fikirləri
Paşinyanın arzu və istəkləri...**

Ancaq Ə.Kərimlinin Azərbaycanda xaos, anarxiya, hakimiyətə etibarsızlıq, Rusiya ilə münasibətlərin pozulması niyyəti baş tutacaq. Bu niyyətdə olanlar bilməlidirlər ki, Azərbaycan etibarlı - xalqın lideri və Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha yüksək naiyyətlərə nail olur. Ve Azərbaycan xalqı bu satqın, iblis Ə.Kərimli kimi fərdlərin isteklərinə imkan verməyib, bundan sonra da yol verməyəcək. Göründüyü kimi, Ə.Kərimlinin həm Azərbaycan Ordusu, həm də Azərbaycan-Rusiya münasibətləri haqqında söylədikləri Ermənistanın baş naziri Nikol Paşinyanın arzu və istəkləri ilə üst-üstə düşür. Bu fikirlər Paşinyanın deyirməmanına su tökürlər. Bu gün Ermənistanada da istəyirək ki, Azərbaycan-Rusiya münasibətləri korlansın. Bu baxımdan, Paşinyanla Ə.Kərimlinin heç bir fərqi yoxdur. Paşinyan da istəyir ki, Azərbaycan Ordusu zəif olsun, Azərbaycan ərazilərinin işgalı davam etsin, Ə.Kərimli də hesab edir ki, Azərbaycan Ordusu “zəifdir”. Bu, Ə.Kərimlini olmayan “başının” mehsuludur. Lakin hamibilir ki, Azərbaycan Ermənstanla üz-üzə qalrasa, orдумuz qısa müddət ərzində nəinki Dağlıq Qarabağı azad edər, eyni zamanda, İrevanda da otura bilər.

Bir sözə, xainlər və xəyanətkarlar bilməlidirlər ki, əməllərinə görə yaxın zamanlardı cəzalarını çəkəcəklər. İster Ə.Kərimliyi olsun, isterse də işğalçı ölkənən Nikol Paşinyanı hər ikisi xalqları qarşısında cəzalarını çəkəcəklər. Özü də yaxın zamanlarda.

Rəfiqə HÜSEYNOVA

“Nə üçün hüquq müstəvisində düşməni diz çökdürə bilmirik?”

Ermənilər igidliyi milli dəyərimizə çevrilmiş, vətənsevərlik simvolu olan Ramil Səfərovdan əl çəkmir. Bildiyiniz kimi, düşmən ölkə bayraqımızı təhqir etdiyinə görə erməni leytenantını qətlə yetirən qəhrəman zabitimiz Ramil Səfərova yeni-yeni məhkəmələr qurmağa çalışırlar. Lakin heç nəyə nail ola bilmirlər”. Bunu SİA-ya Yurdaş Partiyasının sədri Mayis Səfəri deyib.

Onun sözlərinə görə, quduş it kimi öldürülen erməni hərbçisinin babası bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib: “Amma məhkəmə bu iddianı da təmin etməyib. Dövlətimizin həmin işdə heç bir təqsirinin olmadığı, Ramil Səfərovun ölkəmizə ekstradisiyasının və Prezident İlham Əliyev tərəfindən əvvəl edilmesinin qanunlara uyğun olduğu bii dəha sübüt olunmuşdur. Məsələ burasındadır ki, düşmən tərefi iddialarının perspektivsiz olduğunu yaxşılfər. Sadəcə, dövlətimizin beynəlxalq imicinə xələ getirmək, başımızı qatmaq, dünya ictimaiyyətinin fikrini öz hərbi cinayətlərindən yayındırmaq üçün bu addımı atır. Bəs, biz niyə susuruq? Niyə görə beynəlxalq məhkəmələrdə haqqımızı aramağı bacarmırıq? Nə üçün hüquq müstəvisində düşməni diz çökdürə bilmirik?



Xalqımıza, ölkəmizə qarşı tərədilən bütün cinayətlər birbaşa Ermənistən dövləti tərəfindən heyata keçirilir və bu gün de davam etməkdədir. Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu məhz Ermənistən işğal edib. Beynəlxalq hüquq güc tətbiq edilməklə ərazilər əldə olunmasını cinayət sayır. Amma Ermənistən özünün nizami ordusun vasitəsilə torpaqlarımızı zəbt edib. Bu işğal aktı BMT TŞ-nin 4 məlumat qətnaməsində de öz əksini tapıb. Belə olduğu halda biz niyə beynəlxalq məhkəməye müraciət etmirik?

Beynəlxalq hüquq işğal olunmuş ərazilərdə mülki əhaliyə, onların heyatına, əmlakına qarşı bütün hərəkətləri hərbi cinayət sayır. Ermənistən təcavüzün gedişində dəhşətli hərbi cina-

yətlər, insanlıq əleyhine cinayətlər, soyqırımlar törədib. Nədən Azərbaycan dünya miqyasında hüquqi platformda bu məsələni qaldırırmır? Axi, Ermənistən bir dövlət kimi cinayət məsuliyyəti müvafiq dövlətlərərək mexanizmlər vasitəsilə təmin edilə bilər.

Sözügedən ağır cinayətlərə görə, fərdi məsuliyyəti milli məhkəmələr, o cümlədən cəlb edilmiş müxtəlif dövlətlərin və ya üçüncü ölkələrin vasitəsilə həyata keçirilə bilər.

Şübhəsiz ki, bütün bunları Xarici işlər nazirliyindəki hüquqşunaslar, mütəxəssisler, diplomatlar yaxşı bilirlər. Bilsələr də, bu uzun illər ərzində biz onların hüquq cəbhəsində düşmənə ciddi bir həmələsinin şahidi olmamışq. Görünür, keçmiş nazir E.Məmmədərovun dönəmində korrupsiya və dövlət vesaitlərinin tələnəsi bu dövlət orqanının rehbərliyini o qədər məşğul etmişdi ki, ölkənin əsas problemlərini unutmuşdular. İnanıram ki, XİN-dəki kadr dəyişikliyi dövlətimizin xarici siyasetinin düzgün icra edilməsində keyfiyyət dəyişikliklərinə de səbəb olacaq, düşmənərimiz təkcə ordumuzdan deyil, diplomatlarımızdan, hüquqşunaslarımızdan da qorxacaqlar”.

Ceyhun Rasimoğlu

**İlqar Məmmədova
234 min manat ödənildi**

Ali Məhkəmənin qərarı ilə bərəat alan REAL partiyasının sədri İlqar Məmmədova həbsdə qaldığı günlərin müqabilində təyin edilən mənəvi təzminat ödənilib. SİA xəbər verir ki, artıq məhkəmənin qərarı icra edilib və İl.Məmmədovun hesabına dövlət büdcəsindən 234 min manat köçürüllər. Onun həbsdə qaldığı hər gün üçün təxminən 116 manat hesablanıb. Onunla birgə bərəat alan Rəsul Cəfərova da 57 min 400 manat ödənilib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütəvə iğtişaslarının təşkilində ittihad olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqlandan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlıqla buraxılıb. 2020-ci il aprelin 23-de Ali Məhkəmənin qərarı ilə onun barəsində cinayət işinin icraatına bərəatverici əsaslarla xitam verilib. Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib.

R. Cəfərov isə 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqdə təqsirli bilinərək 6 il 6 ay müddətində azadlıqlandan məhrum edilib. 2016-ci ilin mart ayında Prezident İlham Əliyev imzaladığı əvvəl sərəncamı ilə azadlıqla buraxılıb. 2020-ci il aprel ayında Ali Məhkəmə tərəfindən R.Cəfərovun təqsirliyi sübuta yetirilmədiyinə görə bərəatverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edib.



Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları - Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur.

Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətə çalışmağında, hesab edirəm ki, ailə vəziyyətimin rolü böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdıqına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunnuların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məhərətlə yerinə yetirib...".

Hicran Hüseynova deyir: "Zərifə Əliyeva qayğıkeş, mehriban ana, vəfali, sədaqəli ömür yoldaşı, səmimi dost, saf insan idi. O, öz gücünə, qüvvəsinə nə qədər inansa, arxayı olsa, ömrünü tibb elminin inkişafına həsr etse də, ailəsinin mənəvi durumu, övladlarının tərbiyəsi həmişə birinci yerde dayanırdı. Ailəsinin şərəf və ləyaqətinin hər şeydən uca tutan Zərifə xanım çalışırdı ki, onun uşaqları hərtərəfli inkişaf etmiş məsəsir gənclər kimi böyüşünlər. Xalqımızın milli dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətlə-

ailə səadətinin qoruyucusu, fədakar ana, ən əsası isə xeyirxah insan. Bu gün Zərifə Əliyeva Azərbaycan xalqının ürəyində məhz belə yaşayır".

Cəmилə Çiçeyin fikrincə, çağdaş dünyanın global problemlərindən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə istəşəxsiyyət, istərsə də bütövlükde cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbehəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücsü rolunu oynayır. Bir sıra alımlar təsdiq edir ki, dövrümüzdə insanların ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birləşəşəyişin liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, eksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rıfah halının, asude vaxtın dəyərləri çox artmışdır. Gündübu gün də bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif mütəzakirələr aparılır, çəgirişlər edilir...

Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud milletin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələ-

miyyət də inkişaf edə bilmez. Prezident İlham Əliyev də Ümummilli liderimizin bu tarixi missiyasını davam etdirək Azərbaycan ailə ənənələrinin qorunub saxlanmasına xüsusi diqqət ayırrı.

Sözün hər mənasında müstəqil dövlətimizin ali sənədinin - Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də 2000-ci ildə Aile Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin saqlamlığı, xüsusi ana və uşaqların saqlamlığının mühafizəsi çox önemli məsələlərdir.

Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri kimi qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi feallıq göstərir, tibb işçilərinin göstərişlər verir və em Müxtəlif sahiblərde mütəzakirələr aparır. O, 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərək qan qohumluğu evliliyi və onun fəsadları barədə de-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkisafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Nəsillərə örnək olan ailə dəyərləri

dirək şəxsi həyatı ilə də hamiya örnek oldu. Ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə bərabər öz şəxsi nümunəsində əsl Azərbaycan ailəsinin mövcudluğunu nümayiş etdirdi. O, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyecisi olub. Zərifə xanım elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün həmin ailənin hər üzvü mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fealiyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır.

İnsan Yaradan tərəfindən maddi və mənəvi sinəqlərə məruz qalır. Hansı insan bu sinəqlərdən şərəfle çıxırsa bax, əsil insan da odur. Belələrinə Allah hər iki dünəyada əbədi səadət bəxş edir. Zərifə Əliyeva da həyatın bütün sinəqlərindən şərəfle çıxmış məhəbələ bir insan idi. Son dərəcə vəntənpərvər, ləyaqətli şəxsiyyət,

rinə, özüne məxsüs etnik mədəniyyətinə səx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zengin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyükə hörmət, tolerantlıq kimi zengin və çoxşaxəli xüsusiyyətlərə malikdir.

Fasilələrlə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərde çoxuşaqlı və aza təminatlı, eyni zamanda məharibə və əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərən, onların övladlarının təhsilini nəzərətde saxlayan, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerine yetirməli, ailənin rifahi üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalarla sadıq olmalıdır.

Axi dövlətin kiçik modeli - forması sayılan milli ailə olmasına, cə-

yirdi: "...Bizim xalqımızın, millətimizin hem fiziki, hem zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq, imtiyinə etməliyik. Bax, bu adət-ənənələrdən biri də keçmişdən bize müraciət qalmış, milletimizə xas olan adət - qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alımları bunun həm ailələr üçün, həm də, ümumiyyətə, millətimizin gələcəyi üçün nə qədər zərərlili olduğunu bilirsiniz. Amma nədənse bu sahədə ciddi tədbirlər görülmür."

Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahi namə Ümummilli lider Heydər Əliyevin zəngin əsrlərdən bəhralənərək, genişmiqyaslı program və laiyihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev

Fondu bu missiyani şərəfle həyata keçirir. Artıq 10 ildən çox fealiyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir...

Görkəmlı ictimai-siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu principləri özünün siyasi təcrübəsində də tətbiq etməye çalışır. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünküümüzün, gələcəyimizin dayağıdır". Qürurla qeyd edə bilmər ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yenilənən dünyaya getirmək, onu tərbiyə etmək, vətənə layiq böyümək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünnən qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınları-

mız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox güzel ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdir məyi bacarırlar. Azərbaycan qadını öz fealiyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasıından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmlı dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolu nüümətli göstəricisi onların müxtəlif dövlət vəzifələri tutmaları və ümumiyyətə, aktiv əmək fealiyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımızın dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, qadınlar həm də ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna əvvərilirlər.

Xüsusilə savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan qadın həm də sağlam cəmiyyət, gələcək deməkdir. Vahid Əmərov, f.ü.f.d. dos.



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

10 sentyabr

Messi komanda ilə məşqlərə qoşuldu

“Barselona”nın kapitani Lionel Messi komanda ilə birlikdə məşqlərə başlayıb. Katalan klubunun rəsmi Twitter hesabında yer alan məlumatda deyilir ki, bir müddətdir komandanın ayrılaçığı ilə gündəmə gələn və məşqlərə qatılmayan 33 yaşlı hücumçu artıq kollektiv hazırlıqda iştirak edir.



Xatırladaq ki, “Barselona”dan ayrılmak istədiyini açıqlayan Lionel Messi məhkəmə məsələsinə görə qərarını deyişdiyi bildirib. O, en azı müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağının açıqlayıb.

Taksi sürücüsü sənişini qarət etdi

Quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Mehraliyev və Xirdalan şəhər sakini Z.Abbasov müyyəyen edilərək saxlanılıblar. Daxili İşlər Nazirliyindən SIA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdaresinə müraciət edən Xirdalan şəhər sakini Ş.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sənişin qismində bir avtomobilə əyleşdiyini, kənd ərazisində sürücü



və digər sənişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 man-

tını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini S.Mehraliyev və Xirdalan şəhər sakini, əvvəller məhkum olmuş Z.Abbasov qısa müddətde müyyəyen edilərək saxlanılıblar. Aktla əlaqədar Cinayet Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

“VAZ” “Ford”la toqquşdu: 1 ölü, 4 yaralı



Lənkəran rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsaret alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Girdəni kəndində qeydə alınıb. Bele ki, qəza zamanı istisu kənd sakini, 1986-ci il təvəllüdü Mais Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə Günehir kənd sakini, 1978-ci il təvəllüdü Asif Fərəcovun idarə etdiyi “Ford” markalı yüksək avtomobili toqquşub. Neticədə “VAZ-2107”in sürücüsü və sənişinleri ağır yaralanıb. Qəzada ağır yaralanan 1979-cu il təvəllüdü Mahir Əhmədov xəstəxanaya aparılan zaman yolda keçinib.

Onun anası, 1947-ci il təvəllüdü Güldərən Əhmədova və oğlu 2014-cü il təvəllüdü Hüseyn Əhmədzadə ağır yaralanıb. Eləcə də 1968-ci il təvəllüdü Sevil Abdullayeva və 1986-ci il təvəllüdü Mais Kəlbiyev ağır xəsaretlər alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Həkimlər yaxınlaşan infarktın gözlənilməz simptomunu aşkar etdi

İnfarktdan əvvəl təngə-nəfəslək və sine ağrısı ilə bağlı enənəvi simptomlara amerikalı mütəxəssislər dəha birini əlavə edib. Publika.az xarici mətbuatı istinadən xəber verir ki, Florida Dermatoloji və Dəri Xərçəngi Mərkəzinin alimləri tez-tez insan dərisində özünü göstərən əlavə simptomu müyyəyen edib. Bu simptom en çox ovuc və barmaqlarda lokallaşan Osler düyünləridir. Mərkəzin mütəxəssisləri bildirib ki, məhz bu simptom infeksiyon endokarditinin olacağına işarə edir. İkincisi, ürək-damar xəstəliklərinin və infarktın inkişafına səbəb olur. Kardioloqların sözlərinə görə, pehriz və həyat tərzindəki dəyişikliklərin köməyi ilə ilkin mərhələdə ürək-damar xəstəlikləri ehtimalını dərman olmadan xeyli azaltmaq mümkündür.



Son sahifə

Ronaldo Portugaliya millisində 100 qol vuran ikinci futbolçu oldu



Futbol üzrə UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə keçirilən görüş (2:0) Portugaliya millisinin kapitani Kristiano Ronaldo üçün əlamətdar olub. Qarşılaşmadə dubl edən 35 yaşlı hücumçu milli komandada qol sayını 101-ə çatdırıb. Bununla da “Juventus”un üzvü millidə 100 qol həddine çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin sabiq hücumçusu Əli Daei yığında 100-dən artıq qol vurmağı bacarıb. Azərbaycan əsilli keçmiş futbolçu 109 qolla milli komandalar arasında futbol tarixinin en yaxşı bombardırıdır.

**Ilon Mask artıq
dünyanın ən varlı beş
adamından biri deyil...**

Bir sutkada 16,3 milyard ABŞ dolları itirən “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu Ilon Mask dünyanın ən varlı beş adamı arasındakı mövqeyini itirib. SIA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi, özünün “Bloomberg Billionaires Index”ə (BBI) istinadən yazıb. Reytinqə əsasən, Maskın sərvəti hazırda 82,2 milyard ABŞ dollarıdır ki, bu da onun altıncı olduğunu təsdiqləyir. Agentlik BBI tarixində bu azalmanın en böyük günlük azalma olduğunu da vurğulayır.

Qeyd olunur ki, Ilon Maskın sərvətindəki beş kəskin azalma səbəb “Tesla”nın səhmlərinin xeyli ucuzaşması olub. Xatırladırlar ki, dünən elektriklə işləyən avtomobil istehsalçısının səhmlərinin dəri 21,06% azalaraq 330,21 ABŞ dollara düşüb.



Bu uşaqları övladlığa götürənlərə 480 manat veriləcək

Qanunvericilikdə bəzi övladlığa götürülen uşaqlara görə müavinatların veriməsi nəzərdə tutulur. Milli Məclisin Əmək və sosial siyaset komitesinin dünənki iclasında komitə sədri Musa Quliyev bildirib ki, “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklik əsasən, 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxslərə 480 manat müavinət, valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat veriləcək.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılın, sahifələrin.
“Azərbaycan” nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 4600